

QARABAĞ

AZƏRBAYCANDIR



Ilham

"SƏS" qəzeti mənim üçün ən əziz qəzətdir

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 053 (6253) 30 mart 2021-ci il Qiyməti 40 qəpik

"Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

Ukraynalı hərbi jurnalist: Dağlıq Qarabağ müharibəsində qələbənin adı Azərbaycan Prezidenti İlham Əliyevdir

Hər bir qələbənin adı olur. Dağlıq Qarabağ müharibəsində qələbənin adı isə Azərbaycan Prezidenti İlham Əliyevdir. Müharibənin aparılmasında siyasi iradə, məsuliyyət və cavabdehlik olmalıdır. Prezident İlham Əliyev bunların hamısını öz üzərinə...

Bax 4



Ceyhun Bayramov Tacikistan Prezidenti ilə görüşüb

Martın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tacikistan Respublikasının Prezidenti Emomali Rahmon tərəfindən qəbul edilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Tacikistan arasında mövcud olan ikitərəfli...

Bax 4



İlham Əliyev: Mənim üçün torpaqların azad edilməsindən daha ümdə vəzifə heç vaxt olmayıb!



Bax 2

Paşinyandan SOK AÇIQLAMA: "Anlamalıyıq ki, o ərazidən keçə bilmərik..."

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə regional kommunikasiyaların təcridindən çıxarılmasının vacibliyini vurğulayıb. SİA xəbər verir ki, bu barədə o, Armavir vilayətinin Araqas kəndinin sakinləri ilə görüşdə bildirib. Paşinyanın sözlərinə görə, yolların açılması Ermənistan iqtisadiyyatı və sənayesinin inkişafında vacib rol oynayacaq. Nümunə olaraq mis-filiz mədənciliyinə işarə edib. Paşinyana...

Bax 5



Erməni nazirləri Qarabağda: Bakının işə səbri tükənməmiş deyil!

Ermənistanın ədliyyə naziri Rustam Badasyan Azərbaycanın Xankəndi şəhərinə gəlib. SİA xəbər verir ki, bu barədə news.am yazır. Adıçkilən erməni informasiya agentliyinə yaxın mənbənin sözlərinə görə, o, separatçı və quldur...



Bax 5

31 Mart Azərbaycanlıların Soyqırımından 103 il ötür

Martın 31-i tariximizə azərbaycanlıların soyqırımı günü olaraq daxil edilib. Mart Soyqırımı 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan...



Bax 8

Sosial medianın gənclərə zərərli hansılardır?



Bax 6

Mikayıl Cəbbarov: "2002-2020-ci illərdə 38 mindən çox sahibkara güzəştli kredit verilib"



Bax 7

FİFA Ronaldonu cəzalandıracaq?



Bax 16

İlham Əliyev: Mənim üçün torpaqların azad edilməsindən daha ümdə vəzifə heç vaxt olmayıb!

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Cıdır düzündə Novruz tonqalını alovlandırmaları qalib xalqın öz tarixi torpaqlarına qayıdışının təsdiqidir. Xalqımız bu Novruzunu tamamilə fərqli şəkildə qeyd edir. İşğaldan azad edilmiş torpaqlarımızda alovlanan bayram tonqallarının rəmzi və tarixi əhəmiyyəti vardır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa, sən artıq azadsan.

Şuşa əsrlər boyu qədim mədəniyyətin beşiyi, Qarabağın incisi olub. Şuşa "Şərqi konservatoriyası" adlandırılır. Bu müqəddəs torpaq Azərbaycana bir çox görkəmli sənətkarlar, mədəniyyət, incəsənət xadimləri, pedaqoqlar, alimlər bəxş edib. Şuşa həm də mərdlik, cəsarət, hünər, qəhrəmanlıq rəmzidir. Təsədüfi deyil ki, Müzəffər Azərbaycan Ordusunun dünya hərbi tarixində bir ilk olan unikal Şuşa əməliyyatı beynəlxalq ekspertlər tərəfindən öyrənilir, hərbi məktəblərin dərslərinə salınmasına ehtiyacın olduğu bildirilir. Şuşanı qan tökərək azad etdik. Laçın dəhlizi boyunca işğalçıların qalıqları səpələnmişdi. Yüzlərlə, bəlkə də minə qədər işğalçı Şuşa döyüşlərində məhv edildi. Hərbiçilərimiz sıldırım qayalardan qalxaraq, dərədən-təpədən, Xocavənd meşələrindən, cığırlardan keçərək yüngül silahlarla Şuşaya gəldilər. Düşməni Azərbaycanın gücünü, iradəsini, milli ruhunu gördü və məğlub oldu. Şuşanın azad edilməsi Vətən müharibəsində xüsusi yerə olan hadisədir. Əvvəldə də qeyd etdiyimiz kimi, Şuşa əsas hədəf idi və Azərbaycan əsgəri bu hədəfə doğru gedirdi. Şuşaya qədər azad edilmiş bütün torpaqlarda Azərbaycan Ordusunun yerləşməsi Şuşanın azad olunmasını da şərtlən-



bu günə qədər ölkədə gedən proseslər xalqımızı vahid ideya uğrunda, vahid amal uğrunda, torpaqlarımızın azad edilməsi amalı uğrunda birləşdirdi. Biz bu milli birliyi, milli həmrəyliyi təmin edə bildik. Bu, olmasa idi, bu Qələbə də olmayacaqdı.

Biz Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri beynəlxalq müstəvidə dünya ictimaiyyətinə çatdırmalı idik və çatdırırdıq. Beynəlxalq təşkilatlarda fəal işləyirdik və bizə sərf edən, həqiqəti əks etdirən, beynəlxalq hüququ əks etdirən, ona əsaslanan vacib qərar-qətnamələri qəbul etdirirdik. Bu, Qələbəmizin hüquqi əsası idi, haqq-ədalətin bərpasının hüquqi əsası idi. Biz iqtisadi güc toplamalı idik və topladıq. Son illər ərzində Azərbaycan qədər sürətlə inkişaf edən ölkə bəlkə də dünyada yoxdur. Biz hərbi güc toplamalı idik və bu istiqamət birinci dərəcəli vəzifə idi. Təsədüfi deyil ki, mənim prezidentlik dövrümdə hərbi xərclər hər zaman birinci yerdə idi və bunu mən deyirdim, bəyan edirdim ki, biz hərbi xərclərimizi bundan sonra da artırımalıyıq. Biz müharibəyə hazırlaşmalıyıq, hazırlaşırıq. Açıq deyirdim bütün dünyaya və deyirdim ki, əgər düşməni öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz düşməni qovacağıq. Belə də oldu.

Biz güclü ordu yaratmışıq. Peşəkar ordu yaratmışıq. Qəhrəman ordu yaratmışıq. Hərbiçilərimiz ən yüksək qiymətə layiqdirlər. Biz müharibə dövründə şəhidlər vermmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah onların yaxınlarına səbir versin. Biz Şuşanı qan tökərək azad etmişik, Şuşa uğrunda ciddi döyüşlər gedirdi. Laçın dəhlizi boyunca işğalçıların qalıqları səpələnmişdi, yüzlərlə, bəlkə də minə qədər işğalçı Şuşa döyüşlərində məhv edildi. Hərbiçilərimiz sıldırım qayalardan qalxaraq, dərədən-təpədən, Xocavənd meşələrindən, cığırlardan keçərək yüngül silahlarla Şuşaya gəldilər. Yüngül silahlarla, tapançalarla, süngü-bıçaqla mübarizə apardıq. Amma



dirmişdi. Cəbrayıl rayonu, Suqovuşan, Hadrut, Xocavənd rayonunun böyük hissəsi, Zəngilan, Füzuli, Qubadlı rayonları, Laçın rayonunun cənub hissəsi, Kəlbəcər dağları, Murov dağı və ondan sonra Şuşa işğaldan azad edildi. 44 günlük İkinci Qarabağ müharibəsində 300-dən çox kənd və şəhər azad edildi, düşməni məcbur olub diz çökdü və noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Şuşada Cıdır düzündə bayram tonqalını alovlandırdıqdan sonra müraciətində maraqlı məqamlara toxunub:

"Son illər ərzində mən həm çıxışlarda, həm müsahibələrdə dəfələrlə demişəm ki, bizə məsələnin yarımçıq həlli lazım deyil. Bu, nə deməkdir, Azərbaycan xalqı yəqin ki, gözəl başa düşür. Mən demişdim ki, hər şeyi vaxtında etmək lazımdır. Nəyi, nə vaxt, necə etmək lazımdır, bilərəm. Mənim üçün torpaqların azad edilməsindən daha ümdə vəzifə heç vaxt olmayıb. Noyabrın 8-də Şuşanın azad olunması ilə bağlı müjdəni Azərbaycan xalqına verərkən demişdim ki, Şuşa, sən azadsan! Bu gün azad Şuşada biz öz milli bayramımızı - Novruz bayramını qeyd edirik. Şuşa 28 il əsarətdə idi. 28 il mənfur düşməni tərəfindən dağıdılırdı,



məhv edilirdi. Şuşanın tarixi siması dağıntılara məruz qalırdı. Düşməni Şuşanı erməniləşdirmək istəyirdi. Şuşada Azərbaycan xalqının irsini silmək istəyirdi. Ancaq buna nail ola bilmədi. Bəli, Şuşa dağıntılara məruz qaldı, Şuşada tarixi abidələrimiz mənfur düşməni tərəfindən dağıdıldı. Ancaq Şuşa əyilmədi, sınımadı, öz ləyaqətini qorudu, Azərbaycanın milli ruhunu qorudu və bu gün Şuşada olarkən bir daha bunun canlı şahidi oluruy. Şuşa Azərbaycan xalqının ruhunu qoruya bildi və bizi gözləyirdi. Biz də gəlməli idik və gəlmişik. Ancaq gəlmək üçün güc toplamalı idik, gəlmək üçün hazırlıq işləri aparılmalı idi. Bütün istiqamətlər üzrə hazırlıq işləri aparılmalı idi və aparılırdı. Biz ölkəmizin inkişafını təmin etməli idik. Xalqımızın birliyinə təmin etməli idik. Vətəndaş müharibəsindən çıxmış ölkə üçün, xalq üçün bu, o qədər də asan məsələ deyildi. Vətəndaş müharibəsindən sonra

bizə qarşı burada toplardan, tanklardan istifadə olundu. Amma düşməni bizim gücümüzü gördü, iradəmizi gördü, milli ruhumuzu gördü və məğlub oldu. Şuşanın azad edilməsi Vətən müharibəsində xüsusi yerə malik olan hadisədir. Şuşa bizim hədəfimiz idi və biz bu hədəfə doğru gedirdik. Şuşaya qədər azad edilmiş bütün torpaqlarda Azərbaycan Ordusunun yerləşməsi Şuşanın azad olunmasını da şərtləndirmişdi. Cəbrayıl rayonu, Suqovuşan, Hadrut, Xocavənd rayonunun böyük hissəsi, Zəngilan, Füzuli, Qubadlı rayonları, Laçın rayonunun cənub hissəsi, Kəlbəcər dağları, Murov dağı və ondan sonra Şuşa. Müharibə zamanı 300-dən çox kənd və şəhər azad edildi, düşməni məcbur oldu, diz çökdü, təslim oldu və noyabrın 10-da kapitulyasiya aktına imza atdı.

Ardı Səh. 3

İlham Əliyev: Mənim üçün torpaqların azad edilməsindən daha ümdə vəzifə heç vaxt olmayıb!



Əvvəli Səh. 2

Müharibənin ilk günlərindən mən demişdim ki, düşmən bizə tarix versin, düşmənin rəhbəri tarix versin, nə vaxt bizim torpağımızdan rədd olur və biz müharibəni dayandırmağa hazırıq. Yenə də sözümdə durdum, bizə tarix verilən kimi, kapitulyasiya aktı imzalanan kimi müharibə dayandı və biz bir güllə atmadan, bir itki vermədən Ağdam, Kəlbəcər və Laçın rayonlarına da qayıtmışdıq. Beləliklə, ərazi bütövlüyümüzü bərpa etdik. Yenə də deyirəm, biz hazırlaşmalı idik, Şuşa bizi gözləyirdi. Amma biz elə gəlməli idik ki, bu məsələni birdəfəlik həll edək.

Son illər ərzində mən həm çıxışlarda, həm müsahibələrdə dəfələrlə demişəm ki, bizə məsələnin yarımçıq həlli lazım deyil. Bu, nə deməkdir, Azərbaycan xalqı yəqin ki, gözəl başa düşür. Mən demişdim ki, hər şeyi vaxtında etmək lazımdır. Nəyi, nə vaxt, necə etmək lazımdır, bilirəm. Mənim üçün torpaqların azad edilməsindən daha ümdə vəzifə heç vaxt olmamışdır. Bütün prezidentlik dövrümü mən buna həsr etmişəm. Hər bir qərarın arxasında bu məqsəd, bu hədəf dayanmışdı - bu addım bizi qələbəyə yaxınlaşdıracaqmı, yoxsa yox. Deyirdim ki, hər birimiz hər gün qələbəni yaxınlaşdırmalıyıq. Mənim çıxışlarım var, onlar tarixdə qalır. Hər gün hər birimiz qələbəni yaxınlaşdırmalıyıq. Yaxınlaşdırdıq, hazırlaşdıq, gəldik düşməni məğlub etdik, məhv etdik. Gəlmişik və burada dayanmışıq. Müzəffər Ordunun Ali Baş Komandanı kimi dayanmışam qədim Azərbaycan torpağında və heç kim bundan sonra bizi buradan çıxara bilməz.

Şuşa bizim qədim şəhərimizdir. Erməni təbliğatı, saxta alimlər, fırıldaqçı siyasətçilər, beynəlxalq dairələr nə qədər desələr də xeyri yoxdur, tarix var. Pənahəli xan Şuşanın təməlini qoydu, Şuşanı tikdi, qurdu. Biz isə Şuşanı əsarətdən çıxardıq və xalqımıza qaytardıq, dövlətimizə qaytardıq. Şuşa qədim Azərbaycan şəhəridir, həmişə belə olub. Son 28 il ərzində mənfur düşmən nə qədər çalışsa da, Şuşanın Azərbaycan ruhunu, Azərbaycan görkəmini dəyişdirə bilməyib. Bəli, evlər sökülüb, tarixi abidələr sökülüb, məscidlər sökülüb, bir neçə eybəcər bina tikilib. Faktiki olaraq burada heç bir tikinti aparılmamışdır. Ancaq sovet vaxtından qalan o "xruşşovkalarda" məskunlaşmış 2 minə yaxın erməni yaşayırdı, onların da böyük hissəsi hərbiçilər idi, onların ailələri idi. Əgər bu, erməni şəhəri idisə, niyə ermənilər gəlib burada yaşamadılar? Çünki ermənilərin tarixi yoxdur burada. Əgər erməni şəhəridirsə, niyə belə bərhad günə qoyublar? Niyə talayıblar Şuşanı, niyə 28 il ərzində bərpa etməyiblər? Bəs, hanı bunla-

rın xeyriyyəçiləri? Deyirdilər ki, xeyriyyəçilər bunu etdilər, onu etdilər, ora pul verdilər, bura pul verdilər. Hər il marafonlar keçirirdilər, on milyonlarla dollar pul yığırdılar. İndi bilinir ki, o pullar keçmiş rəhbərliyin cibinə gedirdi. Mən azad edilmiş torpaqlara dəfələrlə gəlmişəm. Burada olan səfalet bəlkə də dünyanın heç bir yerində yoxdur. Bəs, nə ediblər onlar? Hamısı yalan idi, saxta idi, tarixi necə saxtalaşdırıblar, reallığı da elə saxtalaşdırıblar. Onların şəbəkələri dünyanın müxtəlif paytaxtlarında fəaliyyət gös-



pa işləri azad edilmiş bütün torpaqlarda başlanacaq. Ermənilər 30 il bizim torpaqlarımızı dağıdıblar. Biz isə bu torpaqları bərpa edəcəyik, çünki bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır.

Şuşada olarkən insan Azərbaycan xalqının böyüklüyünü bir daha dərk edir. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq. Biz həтта o satqınlığı, o xəyanəti edən AXC-Müsavat cütliyünün

amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi.

Bizim müharibəmiz - İkinci Qarabağ müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik. Bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm: "Şuşa sən azadsan!", "Şuşa



tərir, saxta məlumat ötürür və bu saxta məlumat ətrafında sonra müzakirələr gedir və olmayan şeyləri reallıq kimi qələmə verirdilər.

Biz Şuşanı bərpa edəcəyik, mütləq bərpa edəcəyik. Artıq bərpa işlərinə start verildi. Bu gün Şuşada olarkən artıq verdiyim tapşırıqların yerinə yetirilməsi ilə tanış olaram. Biz nəinki Şuşanı, azad edilmiş bütün torpaqları bərpa edəcəyik. Quruculuq işləri başlamışdır, infrastruktur layihələrinə start verilmişdir. Zıyanın hesablanması aparılır, şəhərlərin baş planları hazırlanır. Birinci növbədə, Ağdam şəhərinin və Ağdam rayonunun bütövlükdə baş planı hazırlanır, onun ilkin versiyası mənə təqdim edildi. Mənim tapşırıqlarımı nəzərə almaq şərtlə indi bunun üzərində iş gedir və yaxın gələcəkdə baş plan təsdiq olunacaq. Ondan sonra bər-

mənfur liderlərinə layiq olduqları cəzanı verməmişdik. Halbuki onlar istənilən cəzaya layiqdirlər. Biz bu vəziyyətlə barışmadıq və mən dəfələrlə deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanıcanı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsilərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün

Azərbaycandır!", "Qarabağ Azərbaycandır!"

Bütün prezidentlik dövrünü Qarabağın işğaldan azad edilməsinə həsr etdiyini vurğulayan dövlətimizin başçısı daha sonra deyib: "Hər bir qərarın arxasında bu məqsəd, bu hədəf dayanmışdı - bu addım bizi qələbəyə yaxınlaşdıracaqmı, yoxsa yox. Deyirdim ki, hər birimiz hər gün qələbəni yaxınlaşdırmalıyıq. Mənim çıxışlarım var, onlar tarixdə qalır. Hər gün hər birimiz qələbəni yaxınlaşdırmalıyıq. Yaxınlaşdırdıq, hazırlaşdıq, gəldik düşməni məğlub etdik, məhv etdik. Gəlmişik və burada dayanmışıq".

Qədim Azərbaycan torpağında Müzəffər Ordunun Ali Baş Komandanı kimi dayandığını bildiren Prezident İlham Əliyev deyib ki, heç kim bundan sonra bizi buradan çıxara bilməz.

Ukraynalı hərbi jurnalist: Dağlıq Qarabağ müharibəsində qələbənin adı Azərbaycan Prezidenti İlham Əliyevdir



Hər bir qələbənin adı olur. Dağlıq Qarabağ müharibəsində qələbənin adı isə Azərbaycan Prezidenti İlham Əliyevdir. Müharibənin aparılmasında siyasi iradə, məsuliyyət və cavabdehlik olmalıdır. Prezident İlham Əliyev bunların hamısını öz üzərinə götürdü. AZƏRTAC xəbər verir ki, bu fikri Ukraynanın tanınmış hərbi jurnalisti Roman Boçkala Azərbaycana səfəri ilə bağlı hazırladığı reportajda söyləyib. O bildirib ki, Prezident İlham Əliyevlə mətbuat konfransına dünyanın bir çox ölkələrindən jurnalistlər dəvət edilib. Mətbuat konfransında Azərbaycanın tez bir zamanda necə uğurlu hərbi əməliyyatlar keçirməsinə aydınlıq gətirilib.

Reportajda dövlət başçısının 44 günlük müharibədə həyata keçirilən uğurlu hərbi əməliyyatlarına dair sitatlarına, tətbiq edilən müasir silahlar barədə məlumatına yer ayrılıb.

R.Boçkala vurğulayıb ki, baxmayaraq mətbuat



konfransı koronavirusa görə onlayn rejimdə keçirildi, ancaq Prezident İlham Əliyevin bütün suallara etraflı, faktlara, rəqəmlərə söykənən cavabı onu heyretləndirdi. Bütün bunlar Azərbaycan Prezidentinin ölkənin hər bir hadisəsinə ciddi nəzarət etdiyini bir daha göstərdi. Jurnalist qeyd edib ki, bununla Azərbaycanın gözəl gələcəyinin olacağı və hər bir prosesin nəzarətdə olduğu göz qabağındadır. Ukraynalı hərbi jurnalist Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olaraq, oradan real vəziyyət haqqında da xüsusi reportaj yayımlayıb.

“CNN Türk” telekanalı Vətən müharibəsindən bəhs edən sənədli film hazırlayıb

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 30 illik mənfur işğala son qoyması dünyanın aparıcı kütləvi informasiya vasitələri (KİV) tərəfindən diqqətlə, geniş şəkildə araşdırılmaqda davam edir. Bu şanlı Zəfəri XXI əsrin hərbi tarixində misilsiz uğur kimi səciyyələndirən beynəlxalq KİV-lər Azərbaycan xalqının birliyini və dövlət başçısına inamını, Vətənə və torpağına bağlılığını, yenilməz Ordumuzun



KARABAĞ'DA 44 GÜNDE NELER YAŞANDI? FULYA ÖZTÜRK'ÜN HAZIRLADIĞI MİNİ BELGESEL

YouTube

Search



KARABAĞ'DA 44 GÜNDE NELER YAŞANDI? FULYA ÖZTÜRK'ÜN HAZIRLADIĞI MİNİ BELGESEL

2,416 views • Mar 28, 2021



dünya ictimaiyyətinə türkiyəli jurnalist Fulya Öztürkün təqdimatında hazırlanmış təxminən 15 dəqiqəlik filmdə düşmənin Azərbaycanın yaşayış məntəqələrini raket və artilleriya atəşinə tutması nəticəsində dinc azərbaycanlıların öldürülməsinə dair kadrlar da əksini tapıb.

Təcavüzkar Ermənistanı təslim olmağa və işğalçı qüvvələrinin qalan hissəsinin ərazilərimizdən çıxarmağa məcbur edilməsinə dair hərbi-siyasi proseslərin əks olunduğu sə-

"AZERBAIJAN'IN SEVİNCİ SEVİNCİMİZ, KEDERİ KEDERİMİZDİR"

14:23 / 14:30

KARABAĞ'DA 44 GÜNDE NELER YAŞANDI? FULYA ÖZTÜRK'ÜN HAZIRLADIĞI MİNİ BELGESEL

2,416 views • Mar 28, 2021

si ilə bağlı hadisələr, real döyüş səhnələri, hərbiçilərimizin düşməni torpaqlarımızdan mərdliklə qovması ardıcılıqla türkdilli tamaşaçılara çatdırılıb.

Vətən müharibəsi ilə bağlı həqiqətləri qaynar nöqtələrdən

nəqli filmin sonunda Bakıda keçirilmiş Zəfər paradından kadrlar da nümayiş etdirilib. Sənədli filmin hazırlanmasında Türkiyənin Anadolu agentliyinin materiallarından da istifadə olunub.



Ceyhun Bayramov Tacikistan Prezidenti ilə görüşüb

Martın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tacikistan Respublikasının Prezidenti Emomali Rahmon tərəfindən qəbul edilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Tacikistan arasında mövcud olan ikitərəfli münasibətlərin hərtərəfli inkişafına dair məsələlər müzakirə olunub.


Tacikistan Prezidenti Emomali Rahmon Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq ölkənin son illər ərzində keçdiyi inkişaf yolunu xüsusi olaraq vurğulayıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Tacikistana rəsmi səfərə dəvət edib. Prezident Emomali Rahmon Azərbaycanın COVID-19 ilə mübarizədə Tacikistana göstərdiyi yardımını yüksək qiymətləndirərək, pandemiya müddətində Azərbaycanın Tacikistan mallarının tranzit daşımaqları üçün xüsusi şərait yaratdığını qeyd edib və bununla əlaqədar Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Nazir Ceyhun Bayramov qəbula görə Tacikistan Prezidentinə təşəkkürünü ifadə edib və Azərbaycan Respublikası Prezidentinin səmimi salamlarını qarşı tərəfin diqqətinə çatdırıb. Nazir bölgədə olan cari vəziyyət, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən törədilmiş dağıntılar, Azərbaycanın tarixi və mədəni irsinə vurulmuş ziyan, habelə bu ərazilərin yenidən qurulması və bərpası istiqamətində Azərbaycan hökuməti tərəfindən görülən işlər ilə bağlı qarşı tərəfə məlumat verib.

Azərbaycanla Pakistan arasında yeni saziş təsdiq ediləcək

Azərbaycanla Pakistan arasında yeni saziş təsdiq ediləcək. SİA-nın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin aprelin 2-də keçiriləcək növbəti plenar iclasının gündəliyinə daxil edilib.

Belə ki, iclasda "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fəvqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılacaq.



Ağır yaralı 27 qazi "YAŞAT" Fondu tərəfindən Türkiyəyə göndərildi

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi



Türkiyədə davam etdiriləcək. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin



dən SİA-ya verilən məlumata görə, "YAŞAT" Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin!





Erməni nazirləri Qarabağda:

Bakının isə səbri tükənməmiş deyil!

Bu qanunsuzluqlara sərt, qətiyyətli və yerində cavabların verilməsi zamanı çatıb və təxribatçıların layiqli dərs almaları üçün zəng hər an vurula bilər

Ermənistanın ədliyyə naziri Rustam Badasyan Azərbaycanın Xankəndi şəhərinə gəlib. SİA xəbər verir ki, bu barədə news.am yazır. Adıçəkilən erməni informasiya agentliyinə yaxın mənbənin sözlərinə görə, o, separatçı və quldur rejimin rəhbəri Araik Arutyunyanla görüşüb. Bu arada onu da xatırladaq ki, erməni teleqram sosial şəbəkələri Ermənistan KİV-lərinə istinad edərək yazırlar ki, Arutyunyan Rusiya sülhməramlılarının nəzarəti altında olan Qırmızı Bazar ərazisində 150 ev tikmək qərarını verib və bu məqsədlə orada olub.

Əgər bu gün Ermənistanda revanşist qüvvələr varsa, hakimiyyət də bənzər vəziyyətlərdə təxribatçı əməllərini törətməkdə ısrarlı olduğunu sərgiləyir

rını bəyan etmələri də bu faktı bütün çıpaqlığı ilə nümayiş etdirir.

Rus sülhməramlıları üzərlərinə düşən vəzifələrinə biganə yanaşarlarsa, yaxud öz etimadlarını

ki, erməni tərəfinin əməllərinə göz yummamalıdır. Əks halda, rus sülhməramlıları üzərlərinə düşən vəzifələrinə biganə yanaşarlarsa, yaxud öz etimadlarını doğrultmamış kimi görünməkdə davam edərlərsə, bu, həm də Rusiyanın etibarsız tərəfdaş olması ehtimalarını artırır.

Bakının isə səbri tükənməmiş deyil və öz prinsiplərinə sadıq qalmaqla hələ ki, səbr edir. Ancaq bu səbr əvvəlki 30 illik səbr məsələsi deyil, qısadır. Müəyyən dairələr bunu anlamalı və nəticə çıxarmalıdır. Hətta Azərbaycan Prezidenti cənab İlham Əliyev müxtəlif çıxış və tezislərində sözügedən məsələlərə toxunaraq öz qətiyyətli mövqeyini ortaya qoyub və həm Ermənistanın rəhbərliyinə, həm də Rusiya sülhməramlılarına mesajlarını yollayıb.

Onlar öz öhdəliklərində ciddi nöqsanlara yol verirlər

Belə ki, rəsmi Bakı dəfələrlə bəyan edib ki, heç bir erməni rəsmi dövlət məmuru Azərbaycanın icazəsi olmadan Qarabağa səfər edə bilməz. Bu məsələdə isə rusiyalı sülhməramlıların Ermənistan nazirini Xankəndinə buraxmaları təsdiq edir ki, onlar öz öhdəliklərində ciddi nöqsanlara yol verirlər və üçtərəfli Bəyanatın şərtlərini pozurlar. O da qala ki, erməni nazirləri Xankəndidə, Qırmızı Bazarda və s. ərazilərdə mənzil və s. kimi qanunsuz inşaat prosesləri barədə bəyanatlar yaymağa başlayıblar...

Hər halda, bu qanunsuzluqlara sərt, qətiyyətli və yerində cavabların verilməsi zamanı çatıb və təxribatçıların layiqli dərs almaları üçün zəng hər an vurula bilər.

Rövşən RƏSULOĞ

Şuşada xeyli silah-sursat aşkar edildi

İşğaldan azad edilmiş ərazilərdə partlamamış silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizlik Xidmətinin aidiyyəti qurumları ilə birgə keçirdikləri növbəti belə tədbirlər zamanı Şuşa şəhəri ərazisindən 1 ədəd pulemyot, 5 ədəd avtomat, 1 ədəd qumbaraatan, 31 ədəd müxtəlif növ qumbara, 14 ədəd müxtəlif növ mermi, 18 ədəd avtomat darağı, 2628 ədəd müxtəlif çaplı patron və digər silah-sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.



Paşinyandan ŞOK AÇIQLAMA: “Anlamalıyıq ki, o ərazidən keçə bilmərik...”

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə regional kommunikasiyaların təcridindən çıxarılmasının vacibliyini vurğulayıb. SİA xəbər verir ki, bu barədə o, Armavir vilayətinin Araqas kəndinin sakinləri ilə görüşdə bildirib. Paşinyanın sözlərinə görə, yolların açılması Ermənistan iqtisadiyyatı və sənayesinin inkişafında vacib rol oynayacaq. Nümunə olaraq mis-filiz mədənciliyinə işarə edib. Paşinyana görə, orta müddətdə Ermənistan misin ixracını qadağan etmək və əvəzinə misəritmə zavodları tikmək lazımdır. Filiz Ermənistanda emal olunmalı, əlavə dəyər qazanmalı və iş yerləri yaradılmalıdır. O, Ermənistanın mislə zəngin olduğunu, lakin sənayesinin modernləşdirilməsi və misəritmə üçün potensialın yaradılmasının kommunikasiyasız mümkün olmadığını xatırladı.

Bu kontekstdə Paşinyan regional nəqliyyat infrastrukturalarının blokadadan çıxarılmasının vacibliyini qeyd edib: “Bəzi qərarlar verməliyik. Anlamalıyıq ki, Azərbaycan ərazisindən keçə bilmərik, eyni zamanda onlara da bizim ərazimizdən yol vermirik. Biz mövcud marşrutlardan qarşılıqlı istifadə etməyi bacarmalıyıq. Ümumiyyətlə, Ermənistan bölgəyə başqa bir bucaqdan baxmağa başlamalıdır. Ermənistan ətrafında əlverişli bir mühit yaratmalıyıq. Ancaq qonşular da Ermənistanla münasibətdə mövqelərini dəyişdirməlidirlər”.

Aysel Məmmədova



doğrultmamış kimi görünməkdə davam edərlərsə...

Söz yox ki, mövcud faktlar bölgədə sülhməramlılıq prinsiplərini öhdəlik olaraq beş il müddətində üzərinə götürən Rusiyanın da xeyrinə olmayan məsələ kimi izah oluna bilər. Daha doğrusu, əgər Rusiya bölgədə hərbi, iqtisadi təxribatların qarşısını almağa borcludursa, yeni buna boyun olubsa, demək

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Orxan Bağirovun “Azərbaycan azad edilmiş əraziləri yüksək texnoloji əraziyə çevirməyi hədəfləyir” adlanan məqaləsi “Eurasia Review” nəşri tərəfindən çap edilib. SİA xəbər verir ki, məqalədə əsas diqqət işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən həyata keçirilən bərpa layihələrinə yönəldilib və bu layihələr çərçivəsində texnoloji yeniliklərin tətbiqinə üstünlük verildiyi qeyd edilib.

İlk olaraq azad edilmiş ərazilərdə həyata keçirilən nəqliyyat layihələri haqqında məlumat verilib. Bu çərçivədə Tərtər şəhərindən Talış və Suqovuşan kəndlərinə çəkilən avtomobil yolları, Əhmədbəyli-Füzuli-Şuşa və Toğanalı-Kəlbəcər magistralı, Horadiz-Zəngilan-Qubadlı-Laçın avtomobil

“Eurasia Review” nəşri: Azərbaycan azad edilmiş əraziləri yüksək texnoloji əraziyə çevirməyi hədəfləyir



yolu, Horadiz-Füzuli-Şuşa dəmiryolu, Bərdə-Ağdam dəmiryolu, Horadiz-Ağbend dəmiryolu layihələri qeyd edilib. Daha sonra Füzuli Beynəlxalq Hava Limanının tikintisi haqqında məlumatlar diqqətə çatdırılıb və bu limanın turizmin inkişafında rolunun böyük olacağı vurğulanıb. Bundan əlavə Laçın və Zəngilanda digər iki hava limanının tikintisinin planlaşdırıldığı da qeyd edilib.

Nəqliyyat layihələri ilə yanaşı məqalədə azad edilmiş ərazilərin enerji təhlükəsizliyinin təmin edilməsi ilə bağlı həyata keçirilən layihələrə də yer ayrılıb və qeyd edilib ki, Azərbaycanın əsas məq-

sədi azad edilmiş əraziləri “Yaşıl Enerji” zonasına çevirməkdir. Belə zonanın yaradılması ilə bağlı Azərbaycanın Energetika Nazirliyinin beynəlxalq maliyyə təşkilatları ilə danışıqlar apardığı vurğulanıb. Bununla yanaşı icrasına başlanılmış digər enerji layihələri haqqında da məlumat verilib. Qeyd edilib ki, Şuşa şəhərinə iki elektrik enerjisi xəttinin çəkilişinə başlanılıb və “Azərişiq Qarabağda” layihəsi həyata keçirilməkdədir. Bununla yanaşı Göləbird SES-in artıq istifadəyə verilməsi və yenidənqurma işlərinin aparıldığı digər SES-lər haqqında da məlumat verilib.

Məqalədə eyni zamanda texnoloji yeniliklərin şəhərsalma prosesində də tətbiq ediləcəyi vurğulanıb. Bunun üçün şəhərlərin və kəndlərin yenidən qurulmasında “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyalarından istifadə ediləcəyi

və ilk ağıllı kəndin Zəngilan rayonunun Ağalı kəndinin olacağı diqqətə çatdırılıb.

Sonda isə qeyd edilib ki, həyata keçirilən layihələr vasitəsilə Azərbaycan azad edilmiş əraziləri regionun ən inkişaf etmiş ərazilərindən birinə çevirəcək: “Yaşıl Enerji” zonasının və “Ağıllı Kənd”lərin yaradılması davamlı iqtisadi inkişafın əldə edilməsinə, nəqliyyat layihələrinin inkişafı isə turizm potensialından tam istifadəyə imkan yaradacaq. İqtisadi inkişaf isə öz növbəsində davamlı sülhün formalaşdırılmasına və Azərbaycan ilə Ermənistan arasında 10 Noyabr razılaşması çərçivəsində barışıqın əldə edilməsi perspektivlərinin yaranmasına imkan yaradacaq”. <https://www.eurasia-review.com/28032021-azerbaijan-aims-to-transform-liberated-territories-to-high-tech-area-oped/>

Sosial medianın gənclərə zərərləri hansılardır?

Günümüzdə texnologiya-nın inkişafı və onun istifadə nisbətlərinin artması ilə əvəzolunmazlığını qoruyur. Bugünkü texnologiyanın inkişaf etməsi bizə sosiallaşma sahəsində təqdim etdiyi ən böyük fərsətlərdən biridir.

Bəs texnologiya inkişaf etdikcə biz də inkişaf edirikmi?

Bildiyimiz kimi texnologiya, hər yaş qrupunun marağını cəlb etməyi bacaran bəlkə də dövrümüzün ən əhatəli konsepsiyasıdır. O qədər ki, indi onsuz necə yaşaya biləcəyimizi xatırlamaqda çətinlik çəkdiyimiz bir dövrdə yaşayırıq. Həyatın hər mərhələsində təbəbət-dən sağlamlığa, rabitə vasitələrinin inkişafından informasiya sahəsindəki inkişafı, demək olar ki, olduqca sürətli dəyişikliklərdən keçirik.

Son illərdə həyatımızda texnoloji inkişaf o qədər çox olmuşdur ki, keçmişdə bunun yalnız sənaye və səhiyyə kimi çərçivədə olduğu qəbul edilirdisə, indi ən sadə şəkildə etdiyimiz gündəlik işlərdə belə tez-tez istifadə edilən "vazgeçilməz" bir element halına gəlib. Belə düşünsək, elektrikli ev alətləri, kompüterlər, mobil telefonlar evimizdə hər gün istifadə etdiyimiz həyatımızı çox asanlaşdırır. Bütün yaş qrupları, kişilər və qadınlar, həyatlarını asanlaşdırmaq və rahatlıq təmin etmək üçün texnoloji cihazlardan və fərsətlərdən faydalanırlar.

Bəs texnologiyanın inkişafı yeniliklərlə bərabər bizə gətirdiyi mənfi və zərərli təsirlərdən nə dərəcədə xəbərdarlıq. Bildiyimiz kimi texnologiya gün-gündən inkişaf etdikcə insanların kompüterə, mobil telefonlara marağı daha da artır. Gənclərin sosial şəbəkələrdə həddindən artıq vaxt keçirməsi ciddi sağlamlıq problemlərinə, sosial-mədəni eroziyaya və rejim pozuntusuna səbəb olur. Xüsusilə gənc qrup dediyimiz yeniyetmələrdə ciddi psixoloji deformasiyaya səbəb olur.

Sosial media həyatımızda haradadır?

Ölkə gündəmi, ümumi məsələlər, araşdırma, yeni fikirlər, əyləncə, alış-veriş sosial medianın həyatımıza gətirdiyi müsbət qatqılardır. Sosial media yeniyetmələrdə texniki bacarıqları artırarsa da, sosial bacarıqları və ünsiyyəti azalda bilər və bu sahədə qarşılaşdıqları bəzi mənfi təsirlər belə psixoloji travmalar yarada bilər. Həssaslıq, müqayisə və rəqabət çatışmazlığı özünənam və sosial narahatlıq kimi psixoloji problemlərə yol açır; Virtualaşdırılmış gözəllik qavrayışı gənclərdə yemək pozğunluğu kimi təhlükələr yaradır. Çox vaxt sərf edən və asılılıq yaradan sosial medianın istifadəsi, gənclərin həyatına yuxusuzluq, ailəsinə daha az vaxt ayırma və real həyata marağının itməsi kimi bir sıra mənfiyyətlər əlavə edir.

Sosial medianın gənclərə bunlarla yanaşı ciddi zərərləri də vardır. Son tədqiqatlar kiber zorakılığın gənclər üçün ciddi narahatlıq mənbəyi olduğunu göstərir.

Əsassız şaiyələr yaymaq, sosial mediada onlayn istifadə edən şəxs haqqında təhqir, təhdid və ya sataşma mesajları yazmaq və paylaşmaq, şəxsin şəxsi məlumatlarını sızdırmaq, hətta bu məlumatları şəxsin icazəsi olmadan internetdə paylaşmaq. Bu zərərin sağlamlıq ölçüsünə əlavə olaraq, sosial sahədə yaratdığı zərər ölçüsü də var.

Geniş yayılmış mobil telefon və kompüterlər sayəsində bir-bir ünsiyyətin azalması və sosial medianın geniş istifadəsi nəticəsində keçmiş nisbətən mədəniyyət və sosiologiya baxımından tamamilə fərqli bir ölçüyə çatdıq. Daha az hərəkət etmək, bank əməliyyatlarından alış-verişə qədər və məşinlərin məhdud istifadə edilməməsi nəticəsində hərəkətsizlik kimi internetdə işlərin çoxunu idarə etməyə çalışmaq kimi çağımızın ən böyük problemlərindən birinə də dəvət var.

Bu səbəbdən böyük, uşaqlar, kişilər, qadınlar və hər yaşdan və demoqrafik fərdləri maraqlandıran həyatı bir məsələdir. Qloballaşan dünyada ünsiyyət və nəqliyyat sürəti artdıqca sərhədlər yox olur və vahid dünya anlayışı



üstünlük təşkil edir. Texnologiya və gətirdiyi inkişafı uyğunlaşmaq və istifadə etmək indi seçim əvəzinə demək olar ki, bir zərurətdir. Hər cür nemətlərdən mümkün qədər çox faydalanmaqla yanaşı, zərərlərini də bilməlisiniz, məhdudlaşdırıcı sağlamlığı təhdid edən təsirləri nəzərə alınmalı və bu şüurla uşaqların və gənclərin yetişdirilməsinə diqqət yetirilməlidir. Nəticədə texnoloji inkişafın istifadəsi və təqibinə dair şüurlu olun, diqqətli olun və faydalarından daha çox zərər verə biləcəyi nəzərə alın. Çünki bunun sosial, psixoloji və fiziki baxımdan geri dönməz zərərlərə səbəb olması qaçılmazdır. Bəs bizə bu qədər fayda verən, eyni zamanda psixoloji, emosional inkişafı bu qədər təhdid edən sosial media ilə necə bir sərhəd qoyuruq?

Əvvəlcə qadağaların gənclər üzərində heç bir müsbət təsiri olmadığını qəbul edək. İnsanlar həyatlarının istənilən mərhələsində özləri üçün narahat ola bilərlər. Bununla birlikdə, gənclik bu narahatlıqların daha tez-tez yaşandığı bir dövrdür.

1. Gəncləri qəbul, qiymətləndirmə və adekvat hiss etmə ehtiyaclarını qarşılayacaqları fəaliyyətlərlə dəstəkləyin.

2. Onlara nümunə göstərmək üçün sosial mediadan düzgün istifadə edin. Məxfiliyin həddlərini, xüsusən də sosial medianın bu həddlərə gətirdiyi riskləri izah etdiyinizdən və danışdığınızdan əmin olun. Hər hansı bir çətinliklə qarşılaşsalar, sizinlə danışacaqlarına inam verin.

3. Övladınızın sosial mühitlə əlaqəsi kəsildiyini, tənha olduğunu, özünə qapandığını və virtual mühitdə daha çox vaxt keçirdiyini düşünürsünüzsə və ona çatma bilməyəcəksinizsə, mütləq terapevtlə danışın.

4. Övladınızın öz mahiyyətini tapmasını və özlərini başqaları ilə müqayisə etməməsinə və ya profil şəkillərini mükəmməlləşdirməyə çalışmasını istəyirsiniz. Qabiliyyətlərinə, fərdi xüsusiyyətlərinə və maddi dostluqlarına əsaslanan güclü bir özünə dəyər duyğusunun olmasını istəyirsiniz.

5. Özünə inam güclü münasibətlər və hədəflərinə çatmaqla formalaşır. Buna görə övladınız bu nöqtəyə təcridcən çatmalıdır. Ona kömək etmək üçün edə biləcəyiniz ən yaxşı şey, öz həyatınızda (həm real, həm də virtual) güclü bir hörmət hissini nümayiş etdirmək və ona nümunə göstərməkdir. Nə vaxt fərsət olarsa, həqiqi dostluq və inamdan

danışın və söhbət edin. Özünü dəyər verməkdə probleminiz varsa, kömək alın. Bu məsələlərin həlli də uşağınıza kömək edəcəkdir. Bu saytların ən vacib xüsusiyyəti ağıllı telefon və internet olduğu hər yere girişlərinin olmasıdır. Bu gün demək olar ki, bütün uşaqlar və gənclər sosial mediadan aktiv istifadə edirlər. Çox vaxt bu vəziyyətin zərərləri müzakirə olunur. Ancaq bu bir həqiqətdir sosial medianı rədd etmək artıq çətin görünür. Bu vəziyyət yeni bir ünsiyyət forması kimi qarşımızda durur. Bunun təhlükəsiz etmək lazımdır. Ancaq təhlükəli cəhətləri tanıyırsınızsa və uşaqlarımızı və gənclərimizi qoruya bilərik. Uşaqlar və gənclər şəxsiyyət inkişaf dövrlərində özlərindən razı olmayan bir çox xüsusiyyətə sahibdirlər. Onları dəyişdirməklə mübarizə aparmaq məcburiyyətində olduqları bir dövrdə;

6. Sosial mediada yaratdıqları saxta hesablarla özlərini asanlıqla başqası kimi təqdim edə bilərlər. Bu, inkişaf edən və yetişən şəxsiyyət proseslərinə mənfi təsir göstərə bilər.

7. Gizlilik hissinin inkişafının qarşısının alınması: Yeniyetməlik dövründə gizlilik hissi inkişaf edir. Başqa sözlə, gəncin sirləri formalaşır. Bununla birlikdə, şəxsi münasibətlər də daxil olmaqla hər cür səmimi söhbətlər sosial media vasitəsi ilə edilir. Bu, gənclərdə gizlilik hissinin formalaşmasının qarşısını alır. Aldanmaq, sui-istifadə: Erkənlik yaşlarında, yetkin kimi qəbul edilmək istəyirlər.

8. Təsdiqlənməmiş gənclər; Onlardan sui-istifadə sosial şəbəkələrdə yerləşən münasibətlərdə adi bir hala çevrildi. Onları aldatmaq olar.

9. Hüquqi məsələlər: Sosial media mənfi və pis niyyətli insanlar üçün də istifadə edilmişdir. İqtisadi sahədə istismar və qanunsuz hərəkət etmək məcburiyyətində qalmaq kimi hallar hüquqi problemlərə səbəb olur.

10. Məşhur olmaq istəyi: Gənclər arasında populyar olmaq istəyi olduqca sıxdır. Bunu istəyən gənc yalana düşə bilər. Özünə uyğun olmayan davranışa bilər.

11. Paylaşılan şəkillər: Gənclər bəzən xoşuna gəlmək və ya fərqli olmaq üçün ətraf mühitdən fərqli geyimlər sınaqlar edə bilərlər. Buna sosial mediada cavab olaraq; açıq, çılpak və ya bədənərinə göstərən fotoşəkilləri göndərin. Düşünürəm ki, bu vəziyyətin çatışmazlıqlarını görmək çətin deyil.

12. İnsanları cəmiyyətdən təcrid edir: Sosial media; Adı sosial olsa da, gəncləri təcrid edir. Çöldə dostlarınızla keçirdiyiniz vaxtı məhdudlaşdırır. Onu ailəsinə uzaqlaşdırır. Bu, onun cəmiyyətdən uzaq olmasına səbəb ola bilər.

13. Kilo alma, hərəkətsizlik: Sosial media qarşısında həddindən artıq vaxt keçirmək insanı hərəkətsiz edir. Nəticədə kilo alma sağlam olmayan bir həyat üçün zəmin yaradır.

14. Danışmaq istəyi bilməyən gənclər: Sosial medianın istifadəsi bir çox gəncin söhbətdən çox yazışmaya üstünlük verməsinə səbəb olur. Əslində, tez-tez eyni kafedə saatlarla oturan və bir-birinin üzünə baxmadan smartfonlarında vaxt keçirən gəncləri tez-tez gördük. Bu münasibətləri korlayır. İnkişaf və həyat çatışmazlığı: Sosial mediadan tez-tez istifadə edən gənclər izlədikləri dostlarını görür, əyləndiklərini və əyləndiklərini paylaşırlar. Bunları nədənsə edə bilməməsi onda çatışmazlıq hissələrini inkişaf etdirir. Hər halda özünə inamı az olan gənclər təcrid və qeyri-kafilik hissələrini sıx bir şəkildə hiss edə bilərlər".

Arzu Qurbanlı



MƏTLƏB

Metlebsalohov@mail.ru

Papa İraqda nə axtarırdı: Sülh, yoxsa...?

Orta yaşlı insanlar yaxşı xatırlayırlar, sovet dövründə əksər uşaqlar atalarına ATA əvəzinə PAPA deyirdilər və rus uşaqlarının dilindən götürülmüş bu kəlmələr yamanca dəbə düşmüşdü o vaxt. Xüsusilə, hər əsən zaman küləyinə "yenilik" deməkdə mahir olan bizim cəmiyyət, o zaman bu "papa" kəlməsini elə əxz eləmişdi ki, evdəki atasına çöl-bayırda "papa" deməyənlərə cəmiyyətdə birtəhər baxırdılar. Sanki ATA və DƏDƏ kəlmələri keçmişin xatirəsi kimi sovetin başına daş salırdı...

Sovet dövründə rus dilinin on beş respublika arasında geniş ünsiyyət vasitəsi olmaqdan daha çox əməli cəmiyyət sayılan hegemon vaxtları idi və həmin vaxtlarda ən ucqar kəndlərdə, hansısa ailədə uşaqların atalarına çöl-bayırda "papa" deyə səslənməsi, o ailənin kənddəki prestij baxımından çox önəmli idi. Bakının özündə belə, idarələrdən başlamış "torqov" küçəsinə qədər rus dilində danışmayanlara ayağı çarlıq kəndli kimi şəbədə qoşurdular...

Yeni iş o yere çatmışdı ki, hətta kənd-kəsəkdə də atasına papa deyə səslənən ailələr daha çox qabağa gedən, inkişaf edən sayılırdı və elə başına daş düşən həmin "inkişaf" və "prestij" ucbatından minillik dədə və ata kəlmələri qoca nənələrin qədim sandıqlarındakı aksesuarlar kimi tarixə gömülürdü. Sanki yenilənmişdik və dədə, ata deməklə artıq sovet cəmiyyətində geridə qalmış sayılacaqdı. Elə həmin illərdə ATA və DƏDƏ kəlmələrini rus papası ilə əvəzləməklə bugünkü mədəni iflasın binəsini qoymuş olduq. Sovetin həmin kəsək vaxtlarında gürcülər, ermənilər, pribaltikalılar bizlərdən fərqli olaraq sovetin yenilənməsinə uymadılar və öz qədim ənənələrini qoruyub saxladılar. Bunun bəhrəsini də sovetlər can verəndə gördülər.

Diqqətlə fikir verin, sovet hökuməti bizimkiləri pambıq tarlalarında çürüdəndə, xaricdəki erməni diasporu erməni uşaqlarını min bir yolla Xruşşovdan, Brejnevden qoparıb Parisdə, Nyu-Yorkda, Londonda ən bahalı məktəblərdə oxudur, sonra da maliyyə institutlarında, Qərbin aparıcı mətbuat orqanlarında yerləşdirirdi. Nəticəsi də ortadadır...

Keçək mətləbə. Mətləb də budur ki, bu gün haqqında danışacağım Papa ağ geyimlidir, dindardır və neçə günlər öncə İraqa səfər etmişdi. Roma Papası hara, İraq hara, müəmma dolu səfər idi? Sanki Roma papası dinc səlib yürüşünə çıxmışdı. Papa uzaq Romadan İraqa qədər beynində nələri çək-çevir eləməmişdi ki...

Həə, bax məsələnin əsl mahiyyəti elə burada açıldı ki, aləm bir-birinə deydi. Roma Papası İraqa beynində çox dumanlı fikirlərlə gəldi və bunun səsi az sonra aləmə yayıldı. Papa İraqda kimlərlə görüşmədi ki? Sistani-dən tutmuş kürd idarəçiləri ilə. Həttə iş o yere çatdı ki, Papanın bu səfəri Türkiyə. İran və həttə ev sahibi olan İraqı belə çığına çevirdi. Hər üç ölkə bir ağızdan Roma papasının keçirdiyi görüşlərə açıq etirazlar səsləndirdilər. Papa bu üç ölkəni niyə qəzəbləndirmişdi? Səbəb çox ağır idi. Sən demə Papa, kürd idarəçiləri ilə görüşəndə ona üzərində rəsminin əks olunduğu marka bağışlanıb. Markanın üzərində Türkiyənin Sivas, Ərzincan, Ərzurum, Qars və cənubu, habelə İskəndərün, Qaziantep, Mardin və Hakkari "Kürdistan torpağı" olaraq göstərilib. Diqqətçəkən məqam odur ki, bu marka Roma Papası Fransiskin tarixdə ilk dəfə İraqa səfərindən sonra ortaya çıxdı. Xüsusilə Türkiyənin bölgədə olduqca güclü qüvvə kimi önə çıxdığı bir zamanda Roma Papasının belə xəritə ilə ortada görünməsi, yeni qanlı tamaşalar qabağı "premyera"ya da bənzəyir.

Deməli, Papa uzaq İraqa təkə katoliklər üçün mövzələr oxumağa və müsəlmanlara "sülh mesajı" verməyə gəlməyibmiş. Katoliklərin rəhbəri həm də İraq, Türkiyə, Suriya və İranla bağlı yeni plana "xeyir-dua" vermək üçün bu torpaqlara gəlmişdi. Bu cür "Xeyir-dua"nın Qərbin viranə qoyduğu bu torpaqlara sülh gətirəcəyi heç inanılmaz deyil. Çünki Səddam Hüseynin asıldığı, Qəddafinin yalvarışlar və al-qan içində alçaldılıb öldürüldüyü, Hüsnü Mübarəkin iflic edilib məhkəmə zalında məhv edildiyi, bütün Şərqi "ərəb baharı" adı ilə viranə qoyulduğu alçaq layihə məhz Qərbin layihəsi idi. Məhv edilən müsəlman dövlətləri idi, çalib-talanan müsəlman sərvətləri idi, elə həmin bu İraqda öldürülən, demokratiya əvəzinə itlərə yedizdirilən müsəlman qadın və uşaqları idi. Papa, bütün yollar İraqa aparmır, bütün yollar geriye, Romaya qaytarır...

- *Jalə xanım, Novruz bayramı ərfəsində Azərbaycan Prezidenti cənab İlham Əliyev növbəti əfv Sərəncamı imzalayıb. Bu sərəncamın əhəmiyyəti nədən ibarətdir?*

- Hər bir günümüz, hər bir həftəmiz tarixi, yaddaşlara həkk olunacaq hadisələrlə doludur. Hər gün, hər həftə demək olar ki, Tarix, Zəfər yazılır. Zəfər üstünə Zəfər, Qələbə üstünə Qələbə gəlir, əlavə olunur. Yaradan da, yazan da, yazdırən da yenə də Azərbaycan dövləti, yenə də onun Qalib, Müzəffər Ali Baş Komandanıdır! Bəli, ötən 10 günümüz, son bir həftəmiz də xalqımız, millətimiz, dövlətimiz üçün tarixi, əlamətdar hadisələrlə zəngin, bol oldu. Hər biri haqqında da ayrıca danışmaq, qeyd etmək lazımdır.

Birinci hadisə növbəti əfv sərəncamı ilə sevinclərə sevinc qatılmasıdır. Ötən həftənin ən yaddaqalan, ən əlamətdar hadisələrindən biri təbii və heç şübhəsiz ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən növbəti Əfv Sərəncamının imzalanmasıdır. Bu, Ali Baş Komandanın imzasını aldığı-sayca 36-cı əfv Sərəncamıdır. Bu Sərəncamla üst-üstə məhbusluq, məhkumluq həyatını yaşayan 625 insanımız, vətəndaşımız əfv olundu, başışlanıldı, onlara cəmiyyətə yenidən inteqrasiya olunmaları ikinci bir fürsət, şans tanındı. Ümumiyyətlə, daim fəaliyyətində humanizm, ədalət prinsiplərini rəhbər tutan Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından və 2003-cü ilin payızında onun kursunun layiqli davamçısı cənab İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra bu və ya digər cinayət əməllərinə yol vermiş və öz əməllərindən səmimi şəkildə peşman olmuş insanlar başışlanıldı, əfv edildi. İstər amnistiya aktları, istərsə də əfv sərəncamları ilə onlarla, yüzlərlə, minlərlə insan azadlığa buraxıldı, ailələrinə qovuşdu, həm özlərinin, həm də ailələrinin sevinclərinə sevinc qatıldı. Amnistiya aktları nəticəsində azadlığına qovuşanların sayı bəlkə də on minlərlə, yüz minlərlədir, sayca 36-cı Əfv Sərəncamı ilə başışlanılan, əfv edilənlərin sayı isə aşağı-yuxarı 6 minə yaxındır. Bu, minlərlə, on minlərlə ailənin, yüz minlərlə ölkə vətəndaşının sevinci, sevincinə sevinc qatılması deməkdir. Bu, humanizmin, ədalətin, humanistliyin ən zirvə nöqtəsidir. Əfv etmək, başışlamaq da hər kəsə nəsib və xas olan yüksək keyfiyyətlər, ali dəyərlər deyil. Bu, son dərəcədə müdrik, humanist, adil və aqil insanlara, dövlət adamlarına, Liderlərə xas olan xüsusiyyətlər, keyfiyyətlərdir. Yalnız Heydər Əliyev kimi, İlham Əliyev kimi, Mehriban Əliyeva kimi insanlar, dövlət və siyasət adamları bu dəyərlərin, bu keyfiyyətlərin daşıyıcıları ola bilər. Bəli, məhz onların humanistliyi, ədalətliyi, insanpərvərliyi, xeyirxahlığı sayəsində minlər, on minlər, yüz minlər öz azadlığına, ailəsinə qovuşub, qovuşdurulub. Bəli, Novruz bayramı günlərində növbəti Əfv Sərəncamını imzalamaqla ölkə Prezidenti bir daha özünə məxsusluğunu, böyüklüyünü, ucalığını, müdrikliyin nümayiş etdirdi, məhbus ailələlərin sevincinə, bayramlarına bayram qatdı.

- *Daha bir əlamətdar hadisə isə Qarabağda, Şuşada bay-*

“Azərbaycan yeni zəfərlərə doğru inamla irəliləyir”



ram tonqalının yandırılması idi. Bu barədə nə deyə bilərsiniz?

- 27-28 ildən sonra işğaldan azad edilən torpaqlarımızda, yurd yerlərimizdə, can Qarabağımızda yenə də Qələbələr, Zəfərlər, tarixlər yazılır, qazanılır. Bir deyil, iki deyil, beş deyil, on deyil. Bəli, növbəti Qələbə, növbəti Zəfər, növbəti Tarix yazılır və yazıldı, özü də xalqımız, dövlətimiz üçün ən əlamətdar günlərdə, ilaxır çərşənbə, Novruz bayramı günlərində. Qarabağımıza, Füzulimizə, Hadrutumuza, Şuşamıza növbəti səfərinə gerçəkləşdirən Müzəffər Ali Baş Komandanımız ailə üzvləri-Birinci xanım, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla xanım Əliyeva ilə birlikdə son 28 ildə Şuşamızda, bütövlükdə Qarabağımızda ilk bayram, Novruz tonqalını yandırdılar, qaladılar. Bu, adi bayram tonqalı deyildi, bu, qəlblərdə, könüllərdə yenidən alovlandırılan yurd, Vətən sevgisi, düşmənin və onun havadarlarının kinli köksünə basılan, damğalanan növbəti dağ idi. Bu, düşməne növbəti zərbə, növbəti gözdağı, növbəti Qələbənin, növbəti Zəfərin elanı, müjdəsi, təntənəsi, nümayiş idi. Hər kəsə və hər kəsə Qarabağın Azərbaycana aid olduğunun, ondan ayrılmazlığın, ondan qopmağın və qoparılmışın qeyri-mümkünlüyünün bəyanı, xəbərdarlığı idi.

Bəli, biz Qarabağlıyıq, biz Qarabağdayıq, biz dağlı-aranlı Qarabağlı-vahid Azərbaycanlıyıq. Kimse bir daha mürdar əlləri ilə bizi Qarabağımızdan ayıra, qopara bilməz və bilməyəcək. 44 gündə olduğu kimi, “Dəmir Yumruq” yenə də öz yerində, öz gücündədir, “Domokl qılıncı” tək cəmi düşmənlərin başı üzərindədir. Ali Baş Komandanın dediği kimi, biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. “2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi”-deyən Ali Baş Komandanımız bir daha bəyan etdi ki, bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Bəli, hər il Novruz bayramı ərfəsində hamımız fikirləşirdik, bir-birimizə deyirdik, in-

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyevanın yap.org.az-a müsahibəsi

şallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik. Biz Şuşanı, digər yurd yerlərimizi bərpa edəcəyik, mütləq bərpa edəcəyik.

Artıq bərpa işlərinə də start verilib. Quruculuq işləri başlayıb, infrastruktur layihələrinə start verilib. Ziyanın hesablanması aparılır, şəhərlərin baş planları hazırlanır. Birinci növbədə, Ağdam şəhərinin və Ağdam rayonunun bütövlükdə baş planı hazırlanır. Ölkə Prezidentinin tapşırıqlarını nəzərə alaraq şərtlə indi bunun üzərində iş gedir və yaxın gələcəkdə baş plan təsdiq olunacaq. Ondan sonra bərpa işləri azad edilmiş bütün torpaqlarda başlanacaq. Ermənilər 30 il bizim torpaqlarımızı dağıdıblar. Biz isə bu torpaqları bərpa edəcəyik, çünki bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır. Eyni zamanda, bizim müharibəmiz - İkinci Qarabağ müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik. Və qürur hissi ilə deyirik: “Şuşa sən azadsan!”, “Şuşa Azərbaycanıdır!”, “Qarabağ Azərbaycandır!” Azadlığın, bayramın mübarək, can Azərbaycanım! Sənin, səninləyik, səndən ayrı bir günümüz ola bilməz!

- Ölkəmizin daha bir uğuru BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilməsidir...

- Düz bir ildir ki, dünyamızın başı üzərini növbəti qara buludlar alıb, insanlıq, bəşəriyyət növbəti imtahanla sınanılır. Koronavirus adlı bəla “çağırılmamış qonaq” kimi, qapımızı, qapılarımızı kəsdirib. Bütün önleyici, qabaqalayıcı addımlara rəğmən, ölkəmiz, dövlətimiz, xalqımız da koronavirus adlı bəla ilə mübarizəyə səfərbər olunub, “gizli düşmən”lə mübarizədədir və bu məsələdə, bu savaşa da Tarix yazıb, yenə və bir daha nümunə, təcrübə, örnek olub. Dünyanın aparıcı ölkələrinin qarşısında az qala aciz qaldığı bəla ilə mübarizədə Azərbaycan dövləti ölkə Prezidentinin son dərəcədə müdrik və uzaqgörən siyasəti ilə bir çox uğurlara imza atıb, pandemiyanın önənməsində, fəsadlarının qarşısının alınmasında böyük yol, məsafə qət edib. Eyni

zamanda, dünyaya, bəşəriyyətə bu bəla ilə mübarizədə əl uzadıb, növbəti maddi və mənəvi yardımını göstərib.

Ümumdünya Səhiyyə Təşkilatına, Türk Şurası və Qoşulmama Hərəkatına üzv olan dövlətlərə, digər beynəlxalq qurumlara maddi yardım edib, öz xeyirxahlığını bir daha nümayiş etdirib. Ölkə Prezidentinin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünə 130-dan çox ölkə dəstək verib və son 8-9 ayda bir neçə dəfə bu istiqamətdə dünyanın bir sayılı qurumunun iclasları, sessiyaları, toplantıları keçirilib, bir daha Azərbaycana minnətdarlıq ifadə olunub. Bəli, elə bu günlərdə, 23 mart 2021-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib. Belə ki, qətnamə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər

BMT üzv dövlətlərinə və digər əlaqədar qurumlara (beynəlxalq təşkilatlar, özəl sektor təmsilçiləri, vətəndaş cəmiyyəti üzvləri və s.) COVID-19 əleyhinə peyvəndlərin bütün dövlətlər arasında ədalətli bölüşdürülməsini təmin etmək istiqamətində müvafiq tədbirlər görməyə çağırır edir. Bununla yanaşı, peyvəndlərin ədalətli bölüşdürülməsini dəstəkləmək məqsədilə yaradılmış beynəlxalq təşəbbüslərə, o cümlədən COVAX təşəbbüsünə dəstək ifadə edən qətnamə, bütün dövlətlərdən peyvəndlərin digər ölkələrə ixracı ilə bağlı mövcud olan lazımsız əngəlləri aradan qaldırmağa çağırır. Qətnaməyə ümumilikdə 133 dövlət həmmüəlliflik edib ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir. Həmmüəlliflər sırasında dünyanın fərqli regionlarında yerləşən, iqtisadi göstəriciləri kəskin fərqlənən və fərqli siyasi qruplaşmalara məxsus olan ölkələr təmsil edilir. Onu da qeyd edək ki, qətnamənin ərsəyə gəlməsində konsensusa nail olunması üçün uzun müddətdir ki, Cenevrədə BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində danışıqlar aparılırdı. Bu yerdə onu da xüsusi şəkildə qeyd edək ki, sözügedən qətnamə ölkə başçısının 1 fevral tarixində Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibəsində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin COVID əleyhinə peyvəndlərin dünya miqyasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə laqeyd qalmaq yacağı ilə bağlı ifadə etdiyi mövqeyə uyğun olaraq irəli sürülmüşdü və əldə edilmiş nəticəyə əsasən demək olar ki, ölkə

Mikayıl Cabbarov: “2002-2020-ci illərdə 38 mindən çox sahibkara güzəştli kredit verilib”



2002-2020-ci illərdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən investisiya layihələrinin ümumi dəyəri 5,9 milyard manat olan 38 mindən çox sahibkara 2,6 milyard manat güzəştli kredit verilib. AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, 173 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi məsələsinin insan hüquqlarından istifadəyə mənfi təsiri məsələsinə diqqəti çəkirlə və bunun pandemiyanın tamamilə aradan qaldırılmasında, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində nəzərdə tutulan məqsədlərə nail olunmasında başlıca əngəllərdən biri olduğunu vurğulayıb. Eyni zamanda, qətnamə pandemiyanın aradan qaldırılmasında global həmrəyliyin və çoxtərəfli əməkdaşlığın əhəmiyyətinə xüsusi vurğu edən qətnamə, bu xüsusda, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci il tarixində keçirilmiş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiyasının əhəmiyyətini qeyd edir.

Həmçinin, adıçəkilən qətnamə

başçısının pandemiya ilə bağlı əvvəlki təşəbbüsləri kimi, bu təşəbbüs də qısa müddət ərzində global dəstək qazandı. Həmçinin, ölkə başçısının təşəbbüsünə uyğun olaraq, bəhs olunan qətnamədən əvvəl 5 mart 2021-ci il tarixində Qoşulmama Hərəkatının Nyu-York şəhərində fəaliyyət göstərən Əlaqələndirmə Bürosu tərəfindən də müvafiq mövzuda Komünike qəbul edilmişdi.

Bəli, daha bir uğur, daha bir İlham Əliyev Zəfəri, daha bir İlham Əliyev Qələbəsi! Bəli, cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın sözü eşidilir, fikri, iradəsi, əzmi, mövqeyi nəzərə alınır, onunla hesablaşılır. Bəli, artıq dik-tə edən bizim-Müstəqil, Hür, Qalib, Müzəffər Azərbaycan! Yol da bizimdir, iz də bizimdir, Qələbələr də, Zəfərlər də bizimdir! Bizim olanı da kimse bizdən ala bilməz!

31 Mart Azərbaycanlıların Soyqırımından 103 il ötür

Erməni millətçilərinin soyqırımı siyasəti: etnik təmizləmə, kütləvi qətlər və talanlar

Martin 31-i tariximizə azərbaycanlıların soyqırımı günü olaraq daxil edilib. Mart Soyqırımı 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır. Bu, tariximizdən silinməyəcək dəhşətli hadisədir. Qeyd olunan tarixin acı həqiqətləri ermənilərin məqsədyönlü olaraq xalqımıza qarşı etnik təmizləmə və soyqırımı siyasətini göstərir. Faktlar, rəqəmlər bu siyasətin nəticəsində nəticəsində xalqımızın ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qaldığını sübut edir. Azərbaycanın Ümumi Lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Yaşadığımız son iki yüzillikdə baş verən hadisələrin gedişatına və törədilən hadisələrin mahiyyətinə nəzər salsaq görürük ki, bu ermənilərin "Böyük Ermənistan" yaratmaq xülyasından irəli gəlmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "İki yüz il davam edən bizim xalqa qarşı hərbi, siyasi, ideoloji və başqa vasitələrlə erməni millətçiləri tərəfindən aparılan siyasətin məqsədi azərbaycanlıları öz doğma ocaqlarından sıxışdırıb qovmaq, onları fiziki cəhətdən məhv etmək, yeni əraziləri işğal edərək mifik "Böyük Ermənistan" qurmaq olub." Uzun illər tarix təkrarlanıb. XIX əsrin əvvəllərindən başlayaraq ermənilər tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşdırılmağa başlamış, azərbaycanlılar öz qədim torpaqlarından, ata-baba yurdlarından qovulmuş, onların deportasiyası prosesi məqsədyönlü şəkildə həyata keçirilmişdir. Xatırladaq ki, Azərbaycandakı erməni qırğınlarının tarixi XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi və bütün XIX əsr boyu İrəndən, Türkiyədən və digər ölkələrdən bura kütləvi şəkildə ermənilərin köçürülməsi ilə başlamışdır. Mənbələrdən bellidir ki, XX əsrin ilk onilliklərində Rusiya imperiyasını bürümüş inqilabi hərəkat, I Dünya müharibəsinin ağır sosial-siyasi və iqtisadi nəticələri onlara həmin məkrli planın realizə edilməsi üçün yaxşı fürsət yaratmışdı.

ÖTƏN ƏSRDƏ DÖRD DƏFƏ BAŞ VERƏN OLAYLAR ERMƏNİLƏRİN XALQIMIZA QARŞI OLAN ÇİRKİN NİYYƏTLƏRİNİ TƏSDİQLƏYİR

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiya siyasəti onların çirkin niyyətinin təzahürüdür. Dövlət başçısının vurğuladığı kimi, "XIX əsrin əvvəllərində Qarabağa və Zəngəzura İrəndən və Osmanlı imperiyasından çoxlu sayda erməni ailələrinin köçürülməsi, 1905-ci və 1918-ci illərdə erməni hərbi dəstələrinin



Qafqazın müxtəlif bölgələrində həyata keçirdiyi kütləvi qətlər və talanlar, 1948-1953-cü illərdə soydaşlarımızın Ermənistan Respublikası ərazisindəki ata-baba yurdlarından deportasiya edilməsi, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağı Azərbaycanından qoparmaq məqsədi güdən genişmiqyaslı müharibə və onun bu gün də davam edən acı nəticələri, 1992-ci ilin Xocalı faciəsi - bunlar təcavüzkar erməni millətçilərinin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin qanlı səhifələridir". Əlbəttə ki, ötən əsrdə dörd dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə baş verən olaylar ermənilər xalqımıza qarşı olan çirkin niyyətlərini ortay qoymuş olur. 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 103 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxmışdır. Ermənistanın işğalçılıq siyasəti Azərbaycan xalqının dinc həyatına ağır zərbələr vurmuşdur. Belə ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırım və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmiş və Azərbaycan xalqının yer üzündən tam silmək kimi iyrənc niyyətlərini bə

tün çıpaqlığı ilə üzə çıxarmışdır. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri milli qırğın haqqında bizə çatan tarixi sənədlərdəki faktlar Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndləri talan edilərək dağıldığını sübut edir.

Mart hadisələri bildiyimiz kimi, bolşeviklərin daşnaqlarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Mənbələrdə rast gəlirik ki, bu qırğının əsas təşkilatçısı olan S.Şaumyan özü də 1918-ci il aprelin 13-də RSFSR XKS-ə yazdığı məktubunda etiraf etmişdi: "Biz süvari dəstəməzə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücumu keçdik... Bizim altı min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... "Daşnaksütyunun" da üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişaf

ÖLDÜRÜR, QILINCLA PARÇALAYIR, SÜNGÜ İLƏ DƏLMƏ-DEŞİK EDİRDİLƏR...

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı törədilib. Mənbələrdə göstərilir ki, həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiarı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: "Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər". Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır. Tarixi mənbələrə əsasən, 1918-ci ilin mart-aprel aylarında təkcə Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilmişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir. 1918-ci ilin yazından başlayaraq, Ermənistanda (Qərbi



fı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik".

ERMƏNİLƏR HƏR KƏSİ

Azərbaycan) yaşayan azərbaycanlılar da erməni bolşevik dəstələri tərəfindən soyqırma məruz qaldılar. Erməni cəlladları "Böyük Ermənistan" yaratmaq üçün ilk növbədə Qərbi Azərbaycandakı müsəlman əhalisini buradan çıxarmağa və bu məkrli planın realizə edilməsinə çalışırdılar. Təkcə aprelin sonun-


31 Mart Azərbaycanlıların Soyqırımından 103 il ötür

Erməni millətçilərinin soyqırımı siyasəti: etnik təmizləmə, kütləvi qətlər və talanlar

da bu ərazidə dağıdılmış müsəlman kəndlərinin sayı 199-a çatırdı. Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə azərbaycanlıların soyqırımı həyata keçirilmiş və şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılmışdır. 1918-ci ilin mart ayının son üç günündə təkcə Bakıda minlərlə əhali erməni vəhşiləri tərəfindən xüsusi amansızlıqla qətlə yetirilmişlər. 1918-ci ildə erməni bandaları insanlara qarşı vəhşi amansızlıq etdikləri kimi, mədəniyyət abidələrini və tarixi abidələri də vəhşicəsinə dağıdırdı, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər. Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəsinə tutaraq dağıtmışlar. Həmin dövrü əhatə edən, 1918-ci ildə Bakının dağıdılmasını əks etdirən tarixi foto şəkillər də tarixçilərin yazdıqlarını əyani şəkildə təsdiqləyir. 1918-1920-ci illərdə Azərbaycanda türk-müsəlman əhaliyə qarşı həyata keçirilmiş erməni-bolşevik qırğınları tariximizin qara səhifələrindən birini təşkil edir. Bakıda başlanan və bölgələrdə davam etdirilən həmin qırğınlar nəticəsində 10 minlərlə günahsız insan qətlə yetirilmiş, saysız-hesabsız evlər dağıdılmış, bütöv kəndlər, şəhər və qəsəbələr xarabazara çevrilmişdir. Bütün bu və ya digər tarixi hadisələr arxivlərdə və mənbələrdə öz əksini tapıb.

AZƏRBAYCAN XALQINA QARŞI APARDIQLARI ETNIK TƏMİZLƏMƏ VƏ SOYQIRIMI SİYASƏTİNİN DAVAMI

Bildiyimiz kimi, 1992-ci ilin 26 fevral tarixində erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. Xocalı soyqırımı ilə ermənilər Xocalının yer üzündən silinməsinə və məhv olmasına reallaşdırdılar. Xocalı bir gecənin içərisində yerlə yeksan olundu. Erməni terrorçularından yayınıb meşələrə və dağlara qaçan insanların çoxu soyuqdan və şaxtadan məhv oldular. Xocalı şəhəri isə yer üzündən silindi. Xocalı soyqırımının nəticələri çox dəhşətli idi. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində, Bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi. Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı faciəsi qurbanlarının xatirəsini



yad edirlər. Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq hüquqa əsasən Xocalı faciəsinin məhz soyqırımı olduğunu təsdiq edir. Prezident İlham Əliyev Xocalı faciəsini təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib. Erməni təcavüzkarlarının törətdikləri bu vəhşilik yaddaşlardan heç zaman silinməyəcək. Belə ki, bu, təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayətdir. Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədləşdirilməsi məqsədi ilə Quba şəhərində "Soyqırımı memorial kompleksi" yaradılıb.

“ERMƏNİSTANDA BAŞA DÜŞMƏLİDİRLƏR Kİ, BİZ ARTIĞ ORTA ƏSRLƏRDƏ YOX, XXI ƏSRDƏ YAŞAYIRIQ VƏ XXI ƏSRİN ƏLAMƏTLƏRİ HƏR BİR ÖLKƏ ÜÇÜN ƏSAS OLMALIDIR”

Ötən ilin sentyabrın 27-də Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan genişmiqyaslı Vətən müharibəsi tariximizə qələbə yazdı. İşğal altında olan torpaqlarımız düşməndən azad olundu. “Ermənistanda başa

düşməlidirlər ki, biz artıq orta əsrlərdə yox, XXI əsrdə yaşayırıq və XXI əsrin əlamətləri hər bir ölkə üçün əsas olmalıdır”, deyən Cənab Prezident bildirmişdi ki, biz istəyirik ki, beynəlxalq hüquq normaları təmin edilsin. Hər bir işğalçı bilməlidir ki, bu işğalın sonu olmayacaqdır. Bu işğalın sonu ya sülh müqaviləsidir, ya da qaçılmaz məğlubiyyətdir”. Uzun illər dövlət başçısının apardığı danışıqlara baxmayaraq, Ermənistan təcavüzkar siyasətindən əl çəkmedi. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan Ermənistan döyüş meydanında məğlub oldu. 44 günlük müharibədə Ermə-

nistanın beynəlxalq konvensiyalara zidd topladığı silahlarla Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə də mülki əhəlinin kompakt yaşadığı ərazilərdə raket zərbələri endirməsi, Ermənistan hökumətinin təcavüzkar, terrorçu siyasətini ortaya qoymuş oldu. Təbii ki, bu və ya digər amillər Azərbaycanı haqq savaşından çəkəndirmədi. Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alması dünyanın bir çox ölkələrindən ölkəmizə ezam olunmuş KİV nümayəndələrinin də gözü qarşısında baş verdi. Bu müharibədə Azərbaycan mülki insanlarla müharibə aparmadı və Ermənistandan fərqli olaraq etnik təmizləmə həyata keçirmək niyyətində deyildi. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi və Prezident İlham Əliyev siyasi iradəsini nümayiş etdirdi, prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi onlarla müsahibəsində ölkəmizə qarşı olan hücumları darmadağın etdi.

Əlbəttə ki, Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.

Nəzakət ƏLƏDDİNQIZI

“Ermənistanın minalanmış ərazilərin xəritələrini verməməsi beynəlxalq hüquqa ziddir”



“Uzun illər işğal altında saxladığı Azərbaycan torpaqlarını xarabalığa çevirən, kəndlərimizi, şəhərlərimizi yerlə-yeksan edən ermənilər Vətən müharibəsində məğlub olduqdan sonra da öz mənfur xislətlərinə uyğun davranışlarını davam etdirirlər. Belə ki, təcavüzkar ölkə vaxtilə işğal altında saxladığı torpaqlara, hətta hərbi təyinatı olmayan ərazilərə belə minalar yerləşdirib. Lakin işğaldan azad edilmiş Azərbaycan torpaqlarına basdırılmış minaların xəritələri hələ də Azərbaycana verilməyib”. Bu fikirləri Milli Məclisin deputatı Ramin Məmmədov deyib. Ramin Məmmədov bildirib ki, erməni tərəfi bununla da beynəlxalq hüququ pozur. Ermənistan Azərbaycan ərazilərində basdırdığı minaların xəritələrini təqdim etməkdən boyun qaçırmayaraq növbəti hərbi cinayət törədir. Millət vəkili sözünə görə, 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan indiyə qədər həm hərbiçilərimiz, həm də mülki insanlarımız mina partlayışları nəticəsində həlak olublar, ağır yaralanıblar. Ermənilər öz çirkin xislətlərinə sadıq qalaraq hərbi təyinatı olmayan əraziləri də minalayıblar. Onlar bunu məqsədlilik şəkildə ediblər, məqsəd də, təbii ki, daha çox insanın həlak olmasıdır. Azərbaycan 10 noyabr Bəyanatına əsasən bütün işlərin həyata keçirilməsinə şərait yaratsa da, bir çox məsələlərdə humanistlik göstərsə də, Ermənistan tərəfi bunun əksini nümayiş etdirir. Yəni Ermənistan öz təxribatlarını, cinayət əməllərini davam etdirir. Beynəlxalq qanunlara əsasən, Ermənistan bu xəritələri qarşı tərəfə təqdim etməlidir. Xəritələri verməkdən boyun qaçırmayaraq beynəlxalq hərbi cinayətdir.

Millət vəkili fikrincə, bütün bunlar bir daha Ermənistanın faşist ideologiyasına xidmət etdiyini təsdiqləyir: “Beynəlxalq təşkilatlar minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsinə qarşı etiraz səsinə ucaltmalıdır. Amma təəssüf ki, dünya ictimaiyyəti bu məsələdə Ermənistana təzyiq göstərmir. Beynəlxalq birliyin bu məsələdə susqunluğu çoxlu sayda günahsız insanların minaların qurbanı olmasına səbəb ola bilər. Ona görə də, dünya birliyi Ermənistanı məcbur etməlidir ki, minalanmış ərazilərin xəritələrini təqdim etsin”.

Atalıq məzuniyyəti nədir: kimlərə və hansı halda verilir?



Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demografiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb

Bu mövzu cəmiyyətin ən çox ehtiyac duyduğu və qabardılması istənilən mövzulardandır. Valideynlər, xüsusilə də yeni övladı dünyaya gələn ailələr bu barədə çox narahatlıq duyurlar. Çünki yeni uşaq doğmuş anaya və ailənin digər üzvlərinə yardım etmək üçün heç olmasa ilk aylarda evdə digər valideynin olması vacibdir. Hansı ölkələrdə "atalıq məzuniyyəti" var? Bizdə də ola bilərmi? Belə bir qanunun qəbul edilməsinə bu qədər ehtiyac varken nədən qəbul edilmir? Ataların hazırkı Əmək Məcəlləsində bununla bağlı hüququ nədir? Bu araşdırmamızda bu suallara cavab axtarmışıq.

Hansı ölkələrdə atalıq məzuniyyəti necədir?

Əksər xarici ölkələrdə bununla bağlı konkret qayda var. Məsələn, Norveçdə atalıq məzuniyyəti məcburidir və 14 həftəlikdir. Təzə atalardan başlanaraq maaşlarının 80 faizini alaraq ümumən 59 həftə doğum icazəsindən istifadə edə bilərlər. Əgər ata bu icazədən istifadə etməsə, hökumət uşaq yardımını azaldır.

İsveçdə də kişilər məcburi olaraq 2 ay atalıq məzuniyyətinə çıxır. Bu hüquqdan istifadə etməyən atalar uşağa görə onlara verilən müavinətdən azad edirlər.

Almaniyada da valideynlərə verilən ödənişli doğum icazəsi 14 həftədir. Burada dövlət valideynlərə təxminən 1.800 avro maaş ödəyir. Ödənişsiz icazə müddəti isə həm ana, həm də ata üçün uşaq 3 yaşına çatana qədər uzadıla bilər.

Fransada 16 həftə olan ödənişli doğum icazəsi, üçüncü uşaqdan sonra 26 həftəyə qədər uzana bilər. Estoniyada atalar üçün də uşağın doğulmasından sonrakı 3-cü ayda işə başlamaq üzrə ödənişli icazə haqqı var.

Amerikada orta hesabla 10-12 həftə, Afrika ölkələrində ortalamada 10 həftə, Asiya ölkələrində isə orta hesabla 8-10 həftə arasında dəyişməkdədir.

Qanun analara daha çox güzəşt edir

Bizim cəmiyyətdə yekdil bir fikir formalaşıb, qadın dünyaya uşaq gətirir, onu qidalandırır, tərbiyə edir və bütün bunlara görə də mütləq məzuniyyətə çıxmalıdır. Düzdür, qanunlarımız bunları dəstəkləyir, hər bir qadın ana olmağa hazırlaşdığı dövrdə qanuni haqqından istifadə edə bilər.

Əmək Məcəlləsinin 125-ci maddəsinə görə, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü məzuniyyət verilir. Bu məzuniyyətin 70 günü doğuşdan əvvəlki, 56 günü isə doğuşdan sonrakı müddət üçün nəzərdə tutulub.

Doğuş çətin olduqda, 2 və daha çox uşaq doğulduqda, doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətinə qədər uzadılır. Qeyd edək ki, bu məzuniyyət müddəti ərzində qadın işlədiyi müəssisədən əməhaqqını tam şəkildə alır.

Maraqlıdır, qadına bu qədər məzuniyyət günü verildiyi halda, eyni hissləri yaşayan, hətta öhdəsinə daha çətin vəzifələr düşən, ailənin bütün problemlərini həll etməli olan atalara qanun hansı güzəştləri edir?

Qanun nə deyir?

Hələ 2009-cu ildə Parlamentin Sosial siyasət daimi komitəsi Əmək Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsini ictimai müzakirəyə çıxarmışdı. "Hamiləliyə və doğuşa görə məzuniyyət"

rinə əsasən işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququnun yaranması üçün 3 əsas şərt olmalıdır;

1. İşçinin xahişi,
2. İşəgötürənin razılığı
3. Azərbaycan Respublikası

Əmək Məcəlləsinin 130-cu maddəsinə əsasən ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə qulluqla əlaqədar səhiyyə müəssisəsinin rəyi. Bu məzuniyyət sırf uşaq doğuluşu zamanı həyata keçirilmədiyindən və ətraflı nəzərdə tutulduğundan adı da konkret olaraq "atalıq məzuniyyəti" deyil.

Atalıq məzuniyyəti niyə mübahisəlidir?

Qanunla Azərbaycanda "atalıq məzuniyyəti" anlayışı yoxdur. Amma Əmək Məcəlləsinin 127-ci



lər"i nəzərdə düzəlişdə qeyd olunurdu ki, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 250 təqvim günü müddətində ödənişli məzuniyyət verilsin. Hamiləlik dövründə və yaxud doğuşdan sonrakı müddətdə qadının arzusu ilə həyat yoldaşına nəvbədən-kənar məzuniyyətə çıxmaq hüququ verilsin.

Həmin qanuna düzəlişdə nəzərdə tutulurdu ki, kişilər də atalıq məzuniyyətinə çıxmaqla, amma sadəcə 2 həftəlik bir müddətə, həm də ödənişsiz. Qanuna düzəlişdə həmçinin qeyd olunub ki, ataların məzuniyyətə buraxılması xanımından asılıdır. Qanuna yeni düzəlişə görə, kişilərə xanımlarının razılığı olduğu halda atalıq məzuniyyəti verilməlidir. Bu, 130-cu maddənin düzəlişi idi.

Daha dəqiq yazsaq, Əmək Məcəlləsinin 130-cu maddəsinə görə, işçilərin xahişi və işəgötürənin razılığı ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim günündək müddətdə ödənişsiz məzuniyyətlər verilir.

Əmək Məcəlləsinin bu tələblə-

maddəsində nəzərdə tutulub ki, ana olan qadın işləmək istəyirsə və həyat yoldaşı ilə razılığa gəlib-sə, onun əvəzinə kişi məzuniyyətə çıxmaqla.

Əmək Məcəlləsinin 130-cu maddəsinə edilən dəyişikliyə görə atalar övladı dünyaya gələrkən doğuşdan qabaq və ya sonra öz hüquqlarından istifadə edə bilərlər. 130-cu maddəyə edilən dəyişikliyə görə ata olan kişilər 2 həftə, yəni 14 gün məzuniyyətə çıxmaqla, amma ödənişsiz məzuniyyət. Bu qanun həm dövlət, həm də özəl şirkətlərdə keçərlidir.

Qeyd edək ki, bu məzuniyyətə konkret "atalıq məzuniyyəti" adı verilməyib, çünki məzuniyyət işçinin hesabınadır. Əgər analıq məzuniyyəti kimi bu məzuniyyət də dövlət hesabına, ödənişli olaraq verilsəydi, yəqin ki, qanunda adı da başqa cür olardı.

Atalar hüquqlarından imtina edir

lən məbləq regionlara nisbətən paytaxtda bahadır. Əgər regionlarda təbii doğuşa görə ailə həkimə 200-300 manat ödəyirsə, Bakıda bu məbləğ orta hesabla 700-1000 manat təşkil edir. Əgər qadın təbii doğuş edə bilmirsə və keyser əməliyyatına ehtiyac varsa, bu rəqəm 2 dəfə artmalı olur.

Ata bu dövr ərzində ailəsinə və yeni doğulmuş körpəsinə daha çox pul xərcləməli olur. Körpənin ehtiyacları, ananın ehtiyacları, evin digər problemləri və qayğıları. Bütün bu problemlərin içindən isə mütləq maddi cəhətdən təminatlı olan ata çıxmaqla. Məhz buna görə də kişilərin bir çoxu məzuniyyət hüququndan imtina etməli olur.

Bu cür qanunlar bütün sivil ölkələrdə var. Körpənin doğulması adı bir hadisə olmadığı üçün qanun həm ataya, həm də anaya gərəkliliyi güzəştləri edir. Avropada uzunmüddətli məzuniyyətə çıxıb övladına özü baxan atalar da var. Təbii ki, bu bizim cəmiyyətdə bir qədər normal qarşılanmaz, bizdə kişinin evdə uşağa baxması, qadı-

nın işləməsi normal hesab edilmir.

Doğulmamış körpə də atası ilə birlikdə olmaq istəyir

Ginekoloq Könül Qarayeva hesab edir ki, atalara məzuniyyət verilməsi qadına və doğulacaq körpəyə müsbət təsir edə bilər: "Qadın hamiləlik dövründə olduqca həssas olur, özünü tək-tənha hiss edir, doğuş prosesindən qorxur. Körpə isə ana bətnində bütün bunları hiss edir, bu da onun da səhətinə pis təsir edir. Döl hər şeyi anıyır və anasından gördüyü nəvəsi atasından da duymaq istəyir. O hələ doğulmamış ola bilər, amma canlıdır, ərtafda olanları hiss edir. Ona görə də, düşünürəm ki, həm doğuşdan qabaq, həm də sonra ata ananın yanında olmalıdır, bu, həm körpənin, həm də ananın sağlamlığı üçün vacibdir".

Ana olmağa hazırlaşanların iş problemləri

Yeri gəlmişkən, özəl şirkətlər hamilə işçiləri sevmirlər. Onları ya bir bəhanə ilə işdən azad edir, ya da çox kiçik bir müddətə icazə verirlər və maaş hesablamadan. Dövlət büdcəsindən maliyyələşməyən idarə müəssisə və təşkilatlarla işləyən qadınlar işə çıxmıdığı aylarda maaş almırlar.

Atalara gəldikdə, xüsusi şirkətlərdə və ya qeyri-hökumət orqanlarında çalışanlara uzağı 2 həftə icazə verilir ki, həmin günlər üçün də maaş hesablanmır. Yeni, öz hesabına kiçik "məzuniyyət". Lakin nəzərə almaq lazımdır ki, indiki ailələrin çoxu 2 nəfərdən ibarətdir - ata və ana. Ana hamilədirsə, ya da zahirən evdə onun qayğısını çəkəcək ikinci biri yoxdur. Belə halda, ata bütün günü işləməli, ana isə həm uşağa baxmalı, həm yemək bişirməli, həm paltar yumaq, həm də evin digər qayğıları ilə maraqlanmalıdır. Bu isə fiziki cəhətdən mümkün deyil.

Ata və analar hesab edir ki, məzuniyyət qaydalarını bir qədər yüngülləşdirmək və ödənişli etmək lazımdır. Qanunlar isə başqa şey deyir. Ananın kifayət qədər məzuniyyət haqqı olduğunu hesab edən qanun kişiye bu haqqı tanımır.

Lalə Mehralı



Bəli, bu gün 17 il öncə deyilənlər, bu gün öz müsbət nəticəsini verib. Ulu Öndər Heydər Əliyev: “İnanıram ki, mənim axıra çatdırı bilmədiyim tələyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdırı biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, - vəsiyyətini reallaşdıran Prezident İlham Əliyev bütün sahələrdə, son 17 ildə özünü dəfələrlə isbatlayıb. Bu reallığı Azərbaycan xalqı görür və bəlkə də bu son 30 ildə bu qədər qürurlu olmamışdı - 44 gün ərzində tariximizin Zəfər Sənaməmiz yazıldı, Bütövləşən Azərbaycanımız - Qarabağ Azərbaycanımıza qovuşduq. Məhz bu Böyük Qələbə Prezident İlham Əliyevin sözüne, vədinə sadıq qalan dövlət başçısı imicini qazanması bütün sahələrdə təsdiqlənməsinin reallığıdır.

Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andıçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq yerinə düşər: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çeviriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Ümummilli Lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz veriram ki, bu siyasətə sadıq qalacağam, heç vaxt bu yol-



dan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.

Dövlət başçısı əldə olunan Qələbə zamanı xalqa müraciətində də bildirmişdir ki, Azərbaycanda bundan sonra da Heydər Əliyevin siyasətini davam etdirəcək: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz veriram ki, bu siyasətə sadıq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”, - deyərək son 17 illik Prezidentlik fəaliyyətinin nəticəsidir ki, son 30 il ərzində həsrətdə olduğumuz Qarabağ Azərbaycandır! Məhz bu böyük Qələbə Azərbaycan Respublikamızın suverenliyi və ərazi bütövlüyümüzə və nəhayət Qələbə Zəfərimizə nail olduq!

Məhz hər sözü, hər vədi reallığı çevirən hər bir azərbaycanlı dünyanın harasında olmasından, harada yaşamasından asılı olmayaraq, öz dövləti, öz Prezidenti və Onun zəfərləri ilə haqlı olaraq qürur duyur, azərbaycanlı olmağı ilə fəxr edir. Çünki 28 il “kaş ki...” arzularımız “kaş ki” olmadı, arzularımız reallaşdı. Xüsusilə də, Novruz tonqallarımız arzusunda olduğumuz Şuşamızda, Cıdır düzündə alovlandı. Bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rə-

Sözüne, vədinə sadıq olan xalqın Prezidenti

şadətli Azərbaycan Ordusu yaşatdı.

“Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik, bu, tarixi hadisədir”

Vaxtilə Azərbaycan xalqının ümummili lideri Heydər Əliyev düz 23 il öncə - 1998-ci martın 20-də Mərdəkandakı “Abşeron” sanatoriyasında Novruz bayramı münasibətilə qaçqınlar və məcburi köçkünlər üçün keçirilən bayram şənliyində çıxışı zamanı demişdir: “O gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada keçirəcəyik. O birisi il Laçında, o birisi il Kəlbəcərdə, o birisi il Ağdamda, o birisi il Füzulidə, o birisi il Cəbrayıldə, Zəngilanda, Qubadlıda. Əminəm ki, belə də olacaq”. Bəli, bu gün ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Ali Baş Komandanımız, Prezident İlham Əliyev son 17 illik prezidentlik fəaliyyəti ilə Ata vəsiyyətini əlində Zəfər məşəli, üreyində Vətən sevgisi ilə yerinə yetirdi və Qalib Liderimiz illər boyu arzusunda olduğumuz Şuşamızda Novruz tonqalımızı yandırdı. Martın 20-də Ali Baş Komandanımız, Azərbaycan Prezidenti İlham, Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva ilə Şuşada Cıdır düzündə Novruz tonqalı yandıran dövlət başçımız Azərbaycan xalqını təbrik edərək bildirdi ki, Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik, bu, tarixi ha-

disədir: “Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olundandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik”.

Ali Baş Komandanımız, Qalib Liderimiz, Qalib Prezidentimizin xalqa müraciəti idə xalqımıza ünvanladığı ən gözəl bayram təbriki olaraq bildirdiyi kimi: “Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm, Şuşa, sən azadsan! Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır!”.

ZƏRİFƏ QULİYEVA,
“Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

Məşhur Məmmədov: “İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri Qarabağı cənnətə çevirəcək”

“Ötən il Azərbaycanın şanlı tarixinə 44 günlük Vətən müharibəsi kimi düşən İkinci Qarabağ savaşı uğurla yekunlaşandan sonra xalqımız və dövlətimizin qarşısında yeni məsul vəzifə dayandı. Bu, işğaldan azad edilmiş tarixi və əzəli torpaqlarımızda quruculuq, bərpa işlərinin aparılması, yenidən Qarabağa həyatın qaytarılmasıdır. Artıq dövlətimiz bu istiqamətdə genişmiqyaslı işlər görür, əcnəbi şirkətlərlə birgə yeni iqtisadi, quruculuq layihələri hazırlanır, hətta infrastrukturun bərpası ilə bağlı bir çox ilkin tədbirlər həyata keçirilir. Təbii ki, bütün bu mənzərələrin fonunda ölkə başçısının işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlər etməsi quruculuq və bərpa işlərinin daha operativ və effektiv şəkildə davam etdirilməsini təmin edir”.

Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü Məşhur Məmmədov deyib. M.Məmmədov bildirib ki, Prezident İlham Əliyevin, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın, Leyla xanım Əliyevanın mütəmadi olaraq işğal olunmuş torpaqlarımıza səfərlər etməsi bir daha dövlət başçımızın həmin bölgələrə qalib ordunun və dövlətin qalib sərkərdəsi kimi səfər edir. Səfər zamanı bir sıra infrastruktur layihələrinin, quruculuq işlərinin təməli qoyulur, dövlət bayrağımız ucaldılır: “Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyev cənablarının 44 günlük müharibənin zəfərlə bitən və işğaldan azad edilən bölgələrə dərhal tarixi səfərləri hər bir azərbaycanlıya böyük qürur və fəxarət hissi yaşadır. Təbii ki, bu Qələbə zəfərdən sonra işğaldan azad olunan rayonlarına səfər Qalib Komandanın öz sevincini, görülməli işlərlə bağlı məlumatları xalqı ilə paylaşması məqsədi daşıyır. Ən əsası isə, işğalçı ölkə ilə bərabər, bütün dünya da şahidi oldu ki, torpaqların əsl sahibləri qayıdıb. Azərbaycan öz əbədi və əzəli torpaqlarını işğalçılardan azad etdi. Qalib ölkənin Müzəffər Komandanı qazanılmış Qələbəyə möhürünü vurmaq üçün həmin ərazilərə tarixi səfərlərini etməklə səfər tarixini yazır. Ən əsası isə bu səfərlər zamanı həmin ərazilərdə aparılan



quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm də mədəni cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır. Və bu səfərlərlə dövlət başçımız bildirir ki, Azərbaycan 28 ildən sonra Qarabağı işğaldan

azad etdik, Qarabağa qayıtdıq, Qarabağa sahibləndik”.

Millət vəkili onu da vurğulayıb ki, Prezident İlham Əliyevin Şuşaya növbəti səfəri də əlamətdar oldu: “Belə ki, dövlətimizin başçısının bura xalqımızın milli bayramı olan Novruz bayramı ərəfəsində, ilaxır çərşənbədə səfər etməsinin böyük əhəmiyyəti var. Səfər zamanı dövlətimizin başçısı Şuşada bərpa-quruculuq işləri ilə tanış oldu. Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqəti nəticəsində Şuşa şəhəri tezliklə dirçələcək, o cümlədən tarixi, mədəni və dini abidələrimiz bərpa olunacaq. Tezliklə Qarabağ da, Şuşa da dirçəldiləcək”.

“Bir sözlə, dövlət başçımızın dediyi kimi: “Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görülməli və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”, -deyən millət vəkili Məşhur Məmmədov bildirib ki, Azərbaycan rəhbərinin siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin vəhdəti onu deməyə əsas verir ki, çox keçməyəcək, işğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq, bu ərazilər yenidən çiçəklənəcək, bura təkə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək.

R.HÜSEYNOVA

Qusarda şəhid ailələrinin ziyarət olunması aksiyası davam edir

YAP Qusar rayon təşkilatı Novruz bayramı günlərində şəhid ailələrin ziyarət olunması aksiyasını davam etdirib. Rayon təşkilatının sədri David İbraximov, millət vəkili Azər Badamov, Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov və partiyanın fəalları əvvəlcə Qusar şəhərindəki Şəhidlər Xiyabanını ziyarət etmişdir.

Sonra Vətən müharibəsi şəhidi Hüseynov Kərim Tərhan oğlunun Piral kəndində ailəsi və məzarı ziyarət olunmuş, şəhidin xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuşdur. Səmimi görüş zamanı şəhid ailəsinin qayğıları və onları narahat edən problemlər diqqətlə dinlənilmiş və həmin məsələlərin tezliklə həll edilməsi üçün tədbirlər görülməli bildirilmişdir.

Deputat A.Badamov qeyd etmişdir ki, ölkəmizdə şəhid ailələrinə və Vətən müharibəsi əlillərinə xüsusi diqqətlə yanaşılır, onlar hər cür sosial qayğı ilə əhatə olunur. Şəhidin atası Tərhan Hüseynov onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir. Qeyd edək ki, ərazi bütövlüyümüzün bərpası zamanı qəhrəmanlıqla şəhid olmuş Azərbaycan Ordusunun giziri Kərim Hüseynov “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. Şəhid ailəsinə Novruz bayramı sovgatları təqdim edilmişdi.

Nazakət ƏLƏDDİNQIZI

YAP Suraxanı rayon təşkilatının nümayəndələri Qaraçuxur qəsəbəsinin sakini olmuş, Vətən Müharibəsinin şəhidi və Cənab Prezident İlham Əliyev tərəfindən "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuş əsgər Qəhrəmanov Orxan Səlvər oğlunun ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar.

Görüş zamanı rayon təşkilat sədri Vüqar Seyidov vurğulamışdır ki, Vətən müharibəsində öz həyatlarını işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda qurban verən şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Səmimi söhbət əsnasında dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqətin bizlər üçün də

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid ailəsini ziyarət ediblər



nümunə təşkil etdiyini bildiren təşkilat sədri demişdir ki, YAP-ın rayon təşkilatı hər an şəhid ailələrinin yanındadır və bundan sonra da onların problemlərinin həlli, çətinliklərin aradan qaldırılması və yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində imkanları çərçivəsində əllərindən gələni əsirgəməyəcəkdir.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Orxanın əziz xatirəsini bir daha yad edərək, təşkilat adından üzərində Vətən Müharibəsinin simvoluna çevrilmiş "Xarı bülbul" təsvirinin içərisində şəhidimizin şəkilli toxunmuş xalçanı, "Anım lövhəsi"ni və bayram sovgatını şəhid ailəsinə təqdim etmişdir. Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri öz minnətdarlıqlarını bildirmişlər.

Zümrüd

Sabahı qaranlıq Ermənistan...



Erməni saytlarının birində Mixail Nojknin *"Böyük Vətən Müharibəsi illərində yazdığı 'Son döyüş' mahnısından nümunə gətirilib: 'Yenə də balaca, bir az daha...' (Eşə nemnoqo, eşə çut-çut...) -yəni bu minvalla tezliklə Ermənistandan daha heç bir əlamət qalmayacaq. Qalsa da, Lixtenşteynə bənzər cırıtdan bir dövlət qalacaq. Təbii ki, bu, mənə o qədər də qeyri-adi görünür."*

Amma unutmaq lazım deyil ki, Lixtenşteyn cırıtdan dövlət kimi, tanınsa da, dünyanın ən zəngin dövlətidir. Bu ölkədə, Ermənistandan fərqli olaraq, heç bir cinayət yoxdur, evin ətrafına çəpər qoymurlar və çıxmazdan əvvəl qapını bağlamırlar. Çünki bu cırıtdan hökumətin azsaylı əhaliş ermənilər kimi, ogru, ikiüzlü deyillər.

...Yaxşı, sual olunur, nədir siz ermənilərin lixtenşteynlilər kimi, varlı yaşamağınıza mane olan? İndi də Prusiya prezidenti Otto fon Bismarkdan misal çəkirsəniz: "Ruslarla ya dürüst oynamağa dəyər, ya da heç,



ümumiyyətlə, heç oynamağa".

Etirafda da bulunursunuz: Rusiyanın erməniləri "əzizləməkdə" öz maraqları var - siyasi, iqtisadi, coğrafi... Bununla belə, "Ruslara söykənmədən belə qonşularla 'tək' yaşaya bilmərik"-deyirsiniz. Bəs, belə olan halda, Otto fon Bismarkdan çəkdiyiniz misala nə hacət?

Deyirsiniz ki, indiki nəsil nümayəndələri bilməse də, altmışıncı illərdə Ermənistanı yaşayanlar yaxşı xatırlayar, guya həməən ərəfədə təhsil, elm, iqtisadiyyat, mədəniyyət, idman sahəsində ermənilər "xarüqələr" yaradırmışlar. Bax, bu yerdə



sayta, ümumiyyətlə saytda bu yazını yazana nə deyirlər: "yalansa ... lənət!".

Çünki elə Sovetlər birliyi mövcud olanda da siz ermənilər həmişə olduğu kimi, ələbaxan olmusunuz.

Əgər belə deyilsə, sual edirəm: niyə Ermənistan 15 müttəfiq respublikalar arasında həmişə 14-cü yerdə "qərar tuturdu"?

Ağasəf Babayev

Armen Rustamyanyan: "Proseslər nəzarətdən çıxacaq"



Ermənistanı in-sanlar Nikol Paşinyanın istefasına inanmırlar və bilirlər ki, baş nazirin istefasından sonra, əslində, proseslər onun nəzarətindən çıxacaq. SİA Ermənistanı məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, "Daşnaksütyun" bürosunun üzvü Armen Rustamyanyan İrevandakı mitinq və yürüşdən sonra bu sözləri NEWS.am saytına verdiyi müsahibəsində deyib.

O, xatırladı ki, baş nazirin istefasından sonra əlbəttə, Milli Məclisdə konstitusiyaya uyğun proses başlayacaq. Qeyd edib ki, istefa məqamından etibarən iki qərar verilə bilər, ya istefa verməmək qərarlaşdırırlar, hansı ki, bu zaman daha təsirli addımlar tələb olunur, ya da istefa verərsə, yalnız parlamentin qərarı ilə istefa verməlidir. Onun sözlərinə görə, hər iki variantda düşünülməli və taktiki addımlar işlənməlidir.

"Baş nazirin istefası, Nikolun aradan qaldırılmasının bir variantı kimi qəbul edilməlidir", deyən "Daşnaksütyun" bürosunun üzvü, xalqın onsuz da Nikol Paşinyanı seçməyəcəyinə inandığını bəyan edib.

"Düşünürəm ki, onun yenidən seçilməsi ehtimalı çox azdır. Seçilməsi üçün ona bütün hakimiyyət rıçaqlarından, saxtalaşdırma mexanizmlərindən istifadə etmək yolu qalır. Bundan sonra da, yeni, Nikol nəyin bahasına olursa olsun, öz yerini saxlamağa çalışacağı təqdirdə, təbii ki, seçkilərin nəticələrinin saxtalaşdırıldığı məsələsinə görə ölkə çətin bir seçki sonrası prosesə keçəcəyi bir gözlənilməlidir və bu zaman daha geniş itaətsizliyə keçmək lazımdır", deyər Armen Rustamyanyan bildirib.

İnam Hacıyev

Ermənistanı hakim partiyanın deputatı mandatından imtina edib

"Mənim addımım" partiyasından olan başqa bir deputat mandatından imtina ərəzəsi təqdim edib. SİA Ermənistanı məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, "Mənim addımım" blokundan vəkil Suren Qriqoryan, "Deputat mandatımdan imtina ərəzəsi təqdim etdim", deyər NEWS.am saytına verdiyi müsahibəsində söyləyib.

Ədliyyə nazirinin müavini təyin ediləcəyinə dair məlumatlara toxunan Qriqoryan, bu cür təyinatların respublikanın baş naziri tərəfindən edildiyini deyib. "Nə zaman bir qərar olarsa, o zaman nəticə çıxararsınız", deyər millət vəkili bildirib.

Eyni zamanda, Qriqoryan nazir müavini vəzifəsini tutmaq haqda təklif alıb-alınması barədə şərh verməkdən imtina edib.

İnam Hacıyev



Forma № 1S

SİĞORTAÇININ (TƏKRARSİĞORTAÇININ) VƏ HÜQUQİ ŞƏXS SİĞORTA BROKERİNİN MÜHASİBAT BALANSI (rüblük və illik)

Sığortaçının (təkrarsığortaçının) və ya sığorta brokerinin adı: _Zaman Sığorta və Təkrarsığorta Üzrə Broker MMC_

Hesabat dövrü _____ "01" yanvar 2021-ci il _____

manatla		
AKTİVLƏR	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I. UZUNMÜDDƏTLİ AKTİVLƏR		
Torpaq, tikili və avadanlıqlar	332447.45	339823.18
Torpaq, tikili və avadanlıqlarla bağlı masrəflərin kapitalaşdırılması	25485.45	
Daşınmaz əmlaka investisiyalar		
Qeyri-maddi aktivlər	973065.23	1424426.64
Təxirə salınmış vergi aktivləri		
Uzunmüddətli debitor borcları		
Uzunmüddətli maliyyə aktivləri:		
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri		
İştirak payı metodu ilə uçota alınmış investisiyalar		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair aktivlər		
Cəmi uzunmüddətli aktivlər	1330998.13	1764249.82
II. QISAMÜDDƏTLİ AKTİVLƏR		
Ehtiyatlar	2284.93	2284.93
Debitor borcları:	2139615.48	1228144.69
birbaşa sığorta üzrə	678019.29	201768.80
təkrarsığorta əməliyyatları üzrə :	1461272.37	1024517.08
- təkrarsığortaçı üzrə	1461272.37	836654.13
- təkrarsığortalı üzrə		187862.95
asılı təşkilatlar üzrə		
büdcə üzrə	323.82	1858.81
iddia tələbləri üzrə		
işçi heyəti üzrə		
sığortalılara verilən borclar üzrə		
sair debitorlar		
Pul vasitələri və onların ekvivalentləri:	534918.82	905669.17
kassa	767.04	193.63
hesablaşma hesabı	207121.77	240518.19
valyuta hesabı	327030.01	623749.78
depozit hesablar		
sair pul vəsaitləri		41207.57
Qısamüddətli maliyyə aktivləri:		
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri		
Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:		
həyat sığortası sahəsi üzrə		
qeyri-həyat sığortası sahəsi üzrə		
Sair qısamüddətli aktivlər:	21020.30	29744.68
gələcək hesabat dövrlərinin xərcləri	21020.30	11944.68
verilmiş avanslar		17800.00
təhtə hesablar		
Sair aktivlər	7397.00	4732.00
Cəmi qısamüddətli aktivlər	2705236.53	2170575.47
CƏMİ AKTİVLƏR	4036234.66	3934825.29

KAPİTAL VƏ ÖHDƏLİKLƏR	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I. KAPİTAL		
Ödənilmiş nominal (nizamnamə) kapitalı	14000.00	14000.00
Emissiya gəliri		
Geri alınmış kapital (səhmlər)		
Kapital ehtiyatları:		
yenidən qiymətləndirilmə üzrə ehtiyat		
digər kapital ehtiyatları		
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	747955.51	1728846.95
Hesabat dövründə xalis mənfəət (zərər)	-550770.67	980750.09
Mühasibat uçotu siyasətində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər		
Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	1298726.18	748096.86
Elan edilmiş dividendlər		
Cəmi kapital	761955.51	1742846.95
II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Sığorta ehtiyatları:		
Həyat sığortası sahəsi üzrə :		
Qeyri-həyat sığortası sahəsi üzrə:		
Qarşısalmıma tədbirləri fondu		
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər		
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər		
Təxirəsalınmış vergi öhdəlikləri		
Kreditör borcları :	0.00	0.00
əməyin ödənilməsi üzrə		
büdcə üzrə		
sosial sığorta və təminat üzrə		
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditör	0.00	0.00
Sair uzunmüddətli öhdəliklər:		
gələcək hesabat dövrünün gəlirləri		
alınmış avanslar		
Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:		
təkrarsığortaçı üzrə		
təkrarsığortalı üzrə		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər		
Cəmi uzunmüddətli öhdəliklər	0.00	0.00
III. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər		
Qısamüddətli qiymətləndirilmiş öhdəliklər		
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		
Kreditör borcları:	1703899.56	536073.55
əməyin ödənilməsi üzrə	8988.16	0.00
büdcə üzrə	27161.49	31268.79
sosial sığorta və təminat üzrə	4739.54	0.00
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditör	1663010.37	504804.76
Sair qısamüddətli öhdəliklər:	763221.05	1179918.56
gələcək hesabat dövrünün gəlirləri	111.00	0.00
alınmış avanslar	425035.00	475986.23
Təsisçi və ya səhmdarlarla hesablaşmalar	382123.54	
Sair öhdəliklər	3274279.15	2191978.34
Cəmi qısamüddətli öhdəliklər	3274279.15	2191978.34
CƏMİ ÖHDƏLİKLƏR	4036234.66	3934825.29
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR		
Qeyd : Ödənilməsinə zəmanət verilmiş məbləğlərin cəmi*		

Forma № 2S

SİĞORTAÇININ (TƏKRARSİĞORTAÇININ) VƏ HÜQUQİ ŞƏXS SİĞORTA BROKERİNİN MƏNFƏƏT VƏ ZƏRƏRİ HAQQINDA HESABAT (rüblük və illik)

Sığortaçının (təkrarsığortaçının) və ya sığorta brokerinin adı: Zaman Sığorta və Təkrarsığorta Üzrə Broker MMC

Hesabat dövrü _____ "01" yanvar 2021-ci il _____
ilin əvvəlindən artan yekunla

manatla	
Gəlirlər	Məbləğ
Əsas əməliyyat gəliri:	
birbaşa sığorta üzrə sığorta haqları	
təkrarsığorta üzrə təkrarsığorta haqları	
sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə	
təkrarsığortaya verilmiş müqavilələr üzrə komissiyon	
muzdlar üzrə	
Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	
İnvestisiya gəlirləri üzrə	
Subroqasiya gəlirləri	
Sair gəlirlər	2970533.19
CƏMİ GƏLİRLƏR	2970533.19
Xərclər	
Əsas əməliyyat xərcləri:	
sığorta ödənişləri və sığorta məbləğləri üzrə	
qaytarılan sığorta haqları üzrə	
tənzimləmə xərcləri	
təkrarsığortaya verilmiş sığorta haqları üzrə	
qarşısalmıma tədbirləri fonduna ayırmalar üzrə	
sığorta fəaliyyəti üzrə sair xərclər	
İşlərin aparılması xərcləri	1989783.10
Sair xərclər	
CƏMİ XƏRCLƏR	1989783.10
Maliyyə mənfəəti (zərəri)	980750.09
Mənfəətin nizamnamə kapitalına yönəldilən hissəsi	0.00
Vergi qoyulmadan əvvəl mənfəət (zərər)	980750.09
Mənfəət vergisi	0.00
Hesabat dövründə xalis mənfəət (zərər)	980750.09

Baş Direktor

Əhmədov Şahin

Maliyyə Direktoru

Səfərov Ağasi

M. Y.

Ölkəmizdə “COVID-19” əleyhinə vaksinasiya prosesi uğurla reallaşır

Bu gün bütün dünyanın mübarizə apardığı qorxunc, öldürücü “COVID-19” virusu milyonlarla insanın həyatına təhlükə yaradıb. Bir ildən artıqdır ki, pandemiyaya qalib gəlmək məqsədi ilə insanlar həmrəy olub, qlobal səviyyədə tədbirlər reallaşıb. Bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatı koronavirus epidemiyasının yaranma səbəblərinə dair açıqladığı hesabatında SARS-CoV-2 virusunun ilkin olaraq yaradıldığı və insana birbaşa deyil, aralıq daşıyıcı olan digər heyvanlar üzərindən keçdiyi göstərilib. O da qeyd olunub ki, 2019-cu ilin sonunda dünyada sürətlə yayılmağa başlayan koronavirusa yoluxanların sayı 127 milyon nəfəri ötür, virusla əlaqədar ölənlərin sayı isə 2,78 milyon nəfərdir. Bu statistik rəqəm insanların bu yoluxucu xəstəliklə üz-üzə olduğunu göstərir. Təbii ki, bu gün Azərbaycanda da “COVID-19” pandemiyası ilə ciddi şəkildə mübarizə aparılsa da hadisələrin gedişi bir o qədər də ürəkəçən deyildi. Artıq bu günə qədər ölkəmizdə 256 min 201 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 236 min 151 nəfər müalicə olunaraq sağalıb, 3491 nəfər vəfat edib. Aktiv xəstə sayı 16 min 559 nəfərdir. Bu günə qədər dövlətimiz tərəfindən koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi, bəzi sosial izolyasiya tədbirlərinin tətbiq edilməsi barədə qərarlar verilib və əməli tədbirlər reallaşdırılıb. Pandemiyanın ilk günündən dövlətimiz bu infeksiyaya qarşı bütün resurslarını səfərbər edərək mübarizə aparır. Virusun yayılmasının qarşısının alınması üçün bütün mümkün imkanlardan istifadə edilib və bu



proses bu gün də uğurla davam etdirilir. Yoluxma və ölüm saylarındakı artım vaksinasıyanı qaçılmaz edib. Məlumdur ki, qızılca, difteriya, göy öskürək kimi bir sıra infeksiyalarla mübarizədə minlərlə insanların həyatını xilasda vaksinasiya rol oynayıb. Bu baxımdan bu gün ölkəmizdə əhalinin vaksinasıya işləri uğurla reallaşır. Vaksinasıyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycanda bu prosesə başlanılıb. Təbii ki, peyvənd olunan şəxsə bu arxayınçılıq yaratmamalıdır, çünki, bu vaksin “COVID-19”-a yoluxan xəstənin vəziyyətinin kəskinləşməsinə kömək edir. Peyvənd olunan hər bir vətəndaş tələb olunan qaydalara ciddi şəkildə əməl etməlidir. Nazirlər Kabineti tərəfindən qəbul olunmuş “Vaksinasıya Strategiyasına” əsasən artıq xeyli sayda insanlar peyvənd olunub və vaksinasıya prosesi bu gün də davam edir. Bu günə qədər ölkəmizdə 526 min 401 nəfər “COVID-19” əleyhinə peyvəndlənmə prosesində iştirak edib. Hər gün vaksin olunmaq üçün minlərlə insan könüllü olaraq müvafiq tibb idarələrinə müraciət edir. Bu gün ölkəmizdə mərhələli şəkildə təsirli tədbirlər həyata keçirilir və vəziyyət nəzarət altındadır. Epidemioloji vəziyyət dəyərləndirilir, vəziyyətə uyğun olaraq da addımlar atılır. Yoluxma hallarının artımının qarşısını almaq üçün hər bir vətəndaş maska taxmalı, sosial məsafə prinsiplərinə və əl gigiyenası qaydalarına əməl etməlidir. Müxtəlif gigiyenik qaydalara və karantin tədbirlərinə əməl olunmasında Azərbaycan vətəndaşları səfərbərlik nümayiş etdirməlidir. Əks halda sərt karantin rejiminin tətbiqi qaçılmazdır.

Nəzakət ƏLƏDDİNQIZI



Erməni nöqərlərinin “emblemi” -Əli Kərimlinin...

Bu yol tarixin zibilliyidir...

“Haqsız oturub, haqdan danışmaq” buna deyirlər. Bu gün belə nankorlar, satqınlar, cinayətkarlar çoxdur. Necə deyirlər, ağzını açanda bilirsən ki, səviyyəsi nə dərəcədir. Ən təcüb doğuran isə, yerindən duran, Avropanın küçələrində sülənlər özlərini ya “hüquq müdafiəçisi”, ya da “demokrat jurnalist” adlandırırlar və gecə-gündüz sosial şəbəkələrdən düşürlər. Səbəb də bəllidir. Belə olmasaydı, ölkəmizdə hansı uğurlu nailiyyətlər eşidirlər, xüsusilə də dövlət başçımızın xalqı tərəfindən böyük məhəbbətlə əhatə olunduğunu, həmçinin dünya dövlətlərinin Prezident İlham Əliyevin diplomatik xarici siyasətinə həsəd apardığını eşitdikcə sağalmaz virusa tutulan “beşinci kalon”un erməniyə nöqəçilik edən dələduz və satqınlar - Əli Kərimli, Sevinc Osmanqızı, Cəmil Həsəni, Gültəkin Hacıbəyli, Vidadi İskəndərli, Arif Məmmədov, Qurban Məmmədov... kimi parazitlər qaşınmağa düşürlər. Bu kəslər o kəslərdir ki, Azərbaycanın çörəyini yeyib, suyunu içərək böyüyən, ərşəyə gələn, adam içinə girib özünü “adam” sanmağa başlayan, sonradan isə bütün bunları unudaraq, yediyi çörək və içdiyi su qabına qudurğancasına şıllaq atıb aşıran nankorlar, satqınlar o qədərdir ki! Onların adları çəkiləndə, lənət və nifrətlərdən başqa heç nə eşitmək olmur. Adlarını bilmirsən nə qoyasan: insan, yoxsa iblis? Ancaq AXCP sədri Ə. Kərimlinin xəyanət xronologiyasına nəzər salmaq kifayətdir ki...

Bu, o Əli Kərimlidir ki, Azərbaycanda “Demokratiyanın İnkişafı Fondu”dan aldığı pulları mənimsəyərək başqalarına böhtan atmaqla məşğul olan, “erməni lobbisinin fəxri üzvü, dayısı” adını daşımaqdan utanmayan bu Qərbbə satılan “siyasətçi” həmişə şəxsi maraqlarına görə dövlətçiliyimizə xələl gətirib. Ermənilərdən başqa dünyada məşhur olan terrorçu qrup və islami təşkilatlarla da əlaqə yaradaraq Azərbaycana qarşı böhtan kampaniyasında fərqləndiyi üçün “xidmətləri” də əvəzsiz qalmır.

1995-ci ildə AXC-nin mirasına sahib olmaq, partiya çevirərək mandat qazanmaq üçün həyata keçirdiyi məkrli planlar nəticəsində Xalq Cəbhəsi dörd yerə bölündü. Cəbhənin möhürünə sahib olmaq üçün ətrafındakılara qarşı təxribatlar törədərək “Cəbhənin gələcəyi Ə. Kərimli ilə bağlıdır” təbliğatına start verirdi. Xarici havadarlarından aldığı maliyyə dəstəyi ilə sələfi Elçibəyə qarşı təxribat kampaniyası

aparan Ə.Kərimlinin yaratdığı AXCP daxilindəki “Yurd” fraksiyası isə tam səlahiyyətlərə nail olmaq üçün bir gediş idi. İlk növbədə, onun riyakar planlarından xəbər tutanları istefaya məcbur edib Cəbhədən uzaqlaşdırmaqla özü üçün rahat mühit yaratmaq istəyirdi. Rəşadətli islahatçı sədr digər qurum olan konservativ KXCP-ni tamamilə kənarlaşdıraraq demək olar ki, Xalq Cəbhəsini “özəlləşdirdi”.

Elşən Musayev: “Əli Kərimli Qərb üçün alqı-satqı obyektinə olub”

Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirib ki, Ə.Kərimli fəaliyyəti boyu həmişə Qərb üçün alqı-satqı obyektinə olub. Onun sözlərinə görə, Əli Kərimli bütün siyasi fəaliyyəti boyunca ancaq satılmaq işinə baxıb: “Əli Kərimli ancaq alqı-satqı cəmiyyəti qurub. Bu şəxsin mahiyyəti və xisləti məhz Qərbbə satılmağa köklənib. Ə. Kərimlini Azərbaycan daxilində heç kim saymasa da, o, bir çox beynəlxalq təşkilatların, qurumların əlində həmişə oyuncaq olub. Həmişə Azərbaycan dövlətinə qarşı çıxıb. Lakin bunu Azərbaycan hakimiyyətinə qarşı çıxmaq kimi ifadə edib. Bu gün hər şey ortalıqdadır”.

Elşən Musayev Gültəkin Hacıbəylinin yazısını oxuduğunu bildirir və burada yazılanları şərh edir: “Orada yazılıb ki, Ə. Kərimlini satın almaq lazımdır. Bu insan “mübarizə aparmaq” ifadəsi yerinə “satın almaq” ifadəsini işlədir. Yəni bu insanlar ancaq bazar jarqonu ilə danışirlar. G. Hacıbəyli alınıb-satılmağı gözəl bilən adamdır. Çünki vaxtilə Azərbaycan iqtidarını bizdən daha yaxşı müdafiə edib. Deməli, o, bunu mandata, mövqeyə və statusa sahib olmaq üçün edib. Heç kim zəmanət vermir ki, bu insanlar bir başqa xırda məsələyə görə dövləti və hakimiyyəti getdikləri yolda satmayacaqlar. Gültəkin Hacıbəyli alqı-satqı məsələləri üzrə mütəxəssisdır. Mən özümə borc bilərək ona və cəmiyyətə bu mesajı vermək istəyirəm ki, Ə. Kərimli heç kimə lazım deyil. Xüsusilə də iqtidara lazım deyil. Bu gün heç o, beynəlxalq təşkilatlara belə lazım deyil. Çünki bu alqı-satqı obyektinə olaraq bu insan çox işlədilib. İşlənmiş əşyalara isə nə Azərbaycan siyasəti, nə Azərbaycan hakimiyyəti, nə də beynəlxalq təşkilatlar ehtiyac duymurlar. Milli xəyanətkarların yeri tarixin zibilliyidir və onlar sona qədər həmin zibillikdə qalacaqlar”.

Rəfiqə HÜSEYNOVA

Əli Kərimliyə qarşı nifrət artır: bu dəfə Tural Abbaslıdan!

AXCP ilə yanaşı, Müsavat da hədəfə alınıb

Bir müddət əvvəl ölkəmizdə fəaliyyət göstərən siyasi partiya sədrlərinin, eləcə də QHT və ictimai birlik sədrlərinin Ağdam səfərlərindən sonra insanları maraqlandıran bir sual daha çox diqqət şəkdi - bu səfərdə AXCP sədri Əli Kərimli və Müsavat partiyasının başqanı niyə iştirak etmədilər? Artıq bu mövzu ilə bağlı bir sıra müxalifət partiya rəhbərləri öz fikirlərini açıqlayıblar.

MMP: “Əgər onun ayağı o torpaqlara dəyərsə, həmin torpaqlar murdarlanar”

Misal üçün, Mənasir Müsavat Partiyasının (MMP) sədri bildirib ki, onlar, yeni Əli Kərimli və Arif Hacıli ermənilərdən heç də geri qalmırlar. SİTAT: “Hətta belə deyərdim ki, AXCP və Müsavat faşist partiyaları kimi bir şeydirlər. Kərimov Əli kimi bir cındırın orada olmasındansa olmaması daha yaxşı idi. Əgər onun ayağı o torpaqlara dəyərsə, həmin torpaqlar murdarlanar. Müsavat partiyasının başında qeyri-etik bir Arif Hacıyev dayanır. Onun bu günə qədər etdikləri də yalnız düşmən hərəkətləridir. Ümumiyyətlə, onlar hər zaman eyni fikirdə olublar. Qoy xalq da görsün ki, Azərbaycanın dar günündə kimlər dövlətçiliyinin yanında olub, kimlər isə dövlətin siyasətinə qarşı çıxmaqla ermənilərə xas olan xislətlərini gizlətməyiblər.”

ASDP: “Qələbə onların boğazlarında qılçıq kimi ilişib-qalıb”

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri



Araz Əlizadə isə, öz növbəsində, bildirib ki, bir halda onlar vaxtilə Qarabağ torpaqlarını satıblarsa, indi onların bu torpaqlara gəlmək istəməmələri bu adamların aşkar düşüncələrinin təsdiqidir.

“Hazırda ermənilər işğal etdikləri əraziləri sarsıdıcı məğlubiyyətə uğrayaraq necə təhvil verməyə məcbur qalıblarsa, Əli Kərimli, Arif Hacıli kimiləri də onlar qədər pejmürdə olublar. Bu qələbə onların boğazlarında qılçıq kimi ilişib-qalıb”, deyə müxalifətçi partiya sədri vurğulayıb.

REAL: “İndi isə o eşşək daha da öldü”

REAL partiyasının sədri İlqar Məmmədov da məsələ ilə bağlı sosial şəbəkədə çıxış edərək bilavasitə AXCP sədri Əli Kərimliyə yönəlməli ittihamını səsləndirib.

İlqar Məmmədov Azərbaycanda boykotun “eşşəyi” öl-məsə də, artıq yarım-candır. İndi isə o eşşək daha da öldü” ifadəsində çox ehtimal ki, AXCP sədri Əli Kərimlini nəzərinde tutub. Belə ki, Azərbaycanda seçkiləri və eləcə də iqtidarın təşəbbüsü ilə irəli sürülən bir sıra ümummilli maraqları ən çox boykot edən məhz AXCP sədri, eləcə də əlinin altında yedək kimi saxladığı ölü qurum - “Milli Şura”dır.

Ağ partiya: “Get, Avropada cinsi azlıqların hüquqlarını müdafiə konfransında çıxış et”

Lakin daha bir müxalifətçi partiya rəhbəri - Ağ partiyanın sədri Tural Abbaslı da partiya liderlərinin Ağdam səfərində iştirakına görə AXCP və “Milli Şura” trolları tərəfindən linç edilməmişdi. Bu baxımdan, o da müsahibəsində onlara cavab verib və xüsusilə bir məqam xüsusi diqqət cəlb edib. Sual olunur ki, görəsən, “Get, Avropada cinsi azlıqların hüquqla-

“AXCP və Müsavat anormal variantlardan istifadə edirlər”

“Özünü “Milli Şura” adlandıraraq millətin zərərini fəaliyyət göstərən qurum da, AXCP, Müsavat kimi anti-milliy siyasi təşkilatlar da özlərinin gündəmdə saxlamaq üçün anormal variantlardan istifadə edirlər”. Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkətçiləri” Birliyinin sədri Təhməsin Novruzov deyib.



Onun sözlərinə görə, bu gün hər kəsə məlumdur ki, adlarını çəkdiyimiz bu qurumların üçü birlikdə aksiya keçirmək istəsələr, min nəfəri də bir yerə yığmağa elektoratları yoxdu: “Bu, hələ qələbədən öncəki dövrdə belə idi. Sırr deyil ki, Vətən Müharibəsində bu iqtidarın, başda Ali Baş Komandan olmaqla, qazandığı tarixi qələbə, onsuz da xalqın mütləq əksəriyyətinin əvvəldən mövcud olan dəstəyini birə on artırırdı. Siyasətçi olanda nə olar, adam bir papağını (əgər varsa) qoyub qarşısına düşməli idi. Bütün xalqın sevgisini qazanmış bir iqtidara qarşı olmaq, dolayısı ilə xalqa qarşı olmaq anlamına gəlmirmidi? Kimsə iddia edə bilməz ki, Azərbaycanda problemlər yoxdur. Ancaq bu problemlərin həlli yolunda da iqtidarın davamlı addımlarının şahidi olan xalq niyə müxalifət adlanan qaragüruhun boş vədlərinə qulaq asmalıdırlar? Bütün bunları həmin siyasət dəlləlləri gözəl bilir. Sadəcə, xaricdəki ağalardan, ölkə daxilindəki bəzi eks-məmurlardan aldığı pulları kompensasiya etmək üsulundan başqa bir şey deyil. Miting etmək istədiklərini bildirirlər, heç kimin gəlməyəcəyini görəndə də, haray salacaqlar ki, ay dadi-bidad, qoymayın, iqtidar sərbəst toplaşma azadlığını pozur. Vəs-salam. Beləcə qərbdəki ağalarına “pas” ötürmüş olurlar. İyirmi beş ildə bütün “pas”ları auta çıxıb. Yenə elə olacaq.Yeni, rəhmətlik Molla Nəsrəddin demiş, dava yorğan davasıdır. Allah onlardan aldığı ağılı özlərinə qıtsarsın, ya-zıqdılar. Amin deyək ki, duamız müstəcəb olsun”.

Gülyana

“Nar”ın dəstəyi ilə keçirilən “Karabakh is Azerbaijan” onlayn şahmat seriyası başa çatdı

“Nar”ın dəstəyi ilə chess.az saytının keçirdiyi “Karabakh is Azerbaijan” onlayn şahmat seriyası başa çatıb. Böyük finala vəsiqə qazanmış ən yaxşı 10 şahmatçı arasında gedən mübarizədə Elnur Mehdiyev birinci yerin qalibi olub. İkinci və üçüncü yerlərin sahibləri isə müvafiq olaraq İsmayıl Qurbanov və Şəhriyar Rəhmanov olub. İlk üç yer tutmuş şahmatçılar “Nar” tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, iki aydır davam edən seriyada Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və Hindistandan ümumilikdə 264 şahmatçı iştirak edib. 8 turnirdən və böyük finaldan ibarət seriyada turnirlərin hər biri Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş rayonların adını daşıyib. Seriya lichess.org şahmat platforması üzərindən keçirilib.

“Azərfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.



rını müdafiə konfransında çıxış et” dedikdə, Tural Abbaslı kimi nəzərdə tutub? Söz yox ki, bu sualın birbaşa AXCP-yə və onun sədrinə yönəlməsi kimsədə şübhə doğurmur. Çünki ona ittiham edənlər də məhz Əli Kərimlinin trolları olublar.

Beləliklə, fakt budur ki, artıq ölkədə fəaliyyət göstərən bir sıra müxalifət partiyaları və onların rəhbərlikləri satqın və qeyri-milliy mənfəətləri uğrunda fəaliyyət göstərən cinahları hədəfə alıblar. Hətta belə demək olar ki, bu gün ölkənin siyasi arenasında AXCP və Müsavat, yaxud “Milli Şura” kimi lax qurumlar ciddiyyə alınmır, əksinə siyasi səhnədən silinirlər. Faktlar göz önündədir...

Rövşən RƏSULOY



Bakı-Meğri-Naxçıvan-Gümrü-Qars dəmir yolu regiona nə vəd edir?

Bu həftə məlum oldu ki, Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə bütün kommunikasiyaların blokdan çıxarılması məsələsini müzakirə etməyə fəal şəkildə davam edirlər. Baş nazirin müavini Mqer Qriqoryan bunu Ermənistan parlamentindəki hökumət saati zamanı bildirdi.

Mqer Qriqoryan: "Sovet dövründə fəaliyyət göstərən bütün kommunikasiyaların blokdan çıxarılması imkanlarını müzakirə edirik. Əsasən, nəqliyyat və dəmir yollarının bərpası ilə bağlı müzakirələr aparılır"

Bir tərəfdən dəmir yolu rabitəsinin bərpası barışıq sazişləri imzalanandan bəri müzakirə olunur, lakin ilk dəfə olaraq erməni tərəfi danışıqların miqyasını rəsmi olaraq elan etdi. "Sovet" sözü bir işarə verir. Azərbaycan və Ermənistan bir ölkə olduqda, aralarındakı kommunikasiya əlbəttə ki, yaxın idi.

2014-cü ildə münafişlərin həlli üçün bütün dünyada proqramları həyata keçirən Beynəlxalq Sülhməramlı Təşkilat (International Alert) Bakı-Meğri-Naxçıvan-Qars (BMNGQ) dəmir yolu xəttinin açılması halında ölkələrin hansı üstünlükləri qazanacağı ilə bağlı bir araşdırma aparıb. Məruzədə 1987-ci ildə Ermənistanla Azərbaycan arasında yük dövriyyəsi qiymətləndirilib. Məhsullar Azərbaycandan Ermənistanla 451 milyon rubla, Ermənistanla Azərbaycanla 117 milyon rubla ixrac edilirdi. Berk mazut Azərbaycandan Ermənistanla tedarük strukturunda lider mövqə tuturdu: demək olar ki, 2 milyon ton (1.89) ixrac edilmişdir. Sonra dizel yanacağı, benzin, yağlar və digər təmizlənmiş məhsullar gəlirdi. Ermənistanla da 5 milyard kubmetrdən çox (5.12) təbii qaz tedarük edilmişdir.

İlk növbədə, Ermənistanla Azərbaycanla kimyəvi bitki mühafizə məhsulları, elektrik lampaları, işıqlandırma avadanlığı, mədəni və məişət texnikası, kağız və karton məhsulları gətirilmişdir. 1987-ci ildə tedarükün "rekordçusu" Ermənistanın zərərlik sənayesidir. Azərbaycana 12 milyon Sovet rublundan çox (12.2) qiymətində tedarük olunurdu. Göründüyü kimi, kommunikasiyaların blokdan çıxarılmasından, Bakı-Meğri-Naxçıvan-Gümrü-Qars dəmir yolunun istifadəyə verilməsindən Ermənistan xeyli faydalana bilər.

Birincisi, Azərbaycanın Türkiyə ilə birbaşa əlaqəsi və mədən sənayesi üçün xüsusilə vacib olan Türkiyənin Qara dəniz və Aralıq dənizi limanlarına çıxışı yaranır.

İkincisi, Culfadan İrana bir qolun iş salınması, BMNGQ dəmir yolu xəttinin Ermənistan üçün rolunu əsaslı şəkildə dəyişdirir, çünki İrandan Ermənistanla gedən mallardan əlavə, tranzit olaraq İran ərazisindən Ermənistan ərazisinə mal göndərilməsi mümkün olur. Qara dəniz limanları. Bu ssenariyə Ermənistan tranzit ölkə rolunu oynamağa başlayır. BMNGQ marşrutunun açılması nəticəsində Azərbaycan özünün tərkib hissəsi olan

Naxçıvan Muxtar Respublikası ilə sosial əhəmiyyət kəsb edən dəmir yolu bağlantısı alır və Naxçıvan ilə Azərbaycanın əsas hissəsi arasında avtomobil və hava nəqliyyatı ilə sərnəşin və yük daşınması üçün ayrılan dövlət büdcəsi vəsaitlərinə xeyli qənaət edəcəkdir.

Bundan əlavə, Naxçıvan MR iqtisadiyyatı məhsulların ixracını tələb edən və bütövlükdə Azərbaycanın daxili və xarici ticarətinə daha əhəmiyyətli töhfə verən sahələri inkişaf etdirə biləcəkdir. BMNGQ yolunun açılmasının Türkiyəyə iqtisadi təsiri bu gün ölkənin qərb və cənub- Qara dəniz və Aralıq dənizi bölgələrindən xeyli geridə qalan şimal və şərq bölgələrində daha çox nəzərə cəpəcəkdir. Məruzədə belə bir infrastruktur

Bu, eyni zamanda Cənubi Qafqaz ölkələri ilə qonşuları arasında əlaqəni yaxşılaşdıracaqdır. Yeni nəqliyyat mənzərəsi iqtisadi əməkdaşlığı və inkişafı inkişaf etdirəcək, bu da regional və beynəlxalq miqyasda müsbət təsir göstərəcəkdir"

Bayramov həmçinin, kommunikasiyaların blokdan çıxarılmasının həll olunmuş bir məsələ olduğunu açıq şəkildə bildirdi. Yalnız bir amil qlobal planlara mane ola bilər- sülh müqavilələrinin pozulması.

Ceyhun Bayramov: "Münafişlərdən sonrakı reabilitasiya və dinc yanaşı yaşamağın bərpasında yeni bir səhifə açırdı. Burada əsas məsələ Ermənistan və Azərbaycan arasındakı razılaşmaların 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq düzgün bir



layihəsinin təqribi dəyəri göstərilib- 434 milyon dollar.

Xatırladı ki, hesabət 2014-cü ildə çıxıb və indi 7 il irəliləyəcəyik. Sülh müqavilələrinin imzalanmasından sonra, Azərbaycanın iqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, BMNGQ dəmir yolu xəttinin yaradılması planlarını açıqladı, o, Qars-Gümrü dəmir yolu qolunun yaradıla biləcəyini istisna etmədi.

Vüsal Qasımlı: "Nəzərə alsaq ki, Qars-Gümrü dəmir yolu xətti də çəkile bilər, xarici mənbələrə görə, o halda Qars-Gümrü-Naxçıvan-Meğri-Bakı dəmir yolunun yaradılmasına çəkilən xərclər təxminən 434 milyon dollar təşkil edəcəkdir. İllik 10 milyon ton yükdaşıma həcmi olan yol 13-cü il üçün qazanc gətirəcək. Beləliklə, Ermənistanın Azərbaycan və Türkiyə dəmir yolu xətlərinin inteqrasiyasına qoşulma qabiliyyəti rəsmi İrəvanın siyasətinin nə qədər rəasional olmasından asılı olacaqdır".

2014-cü ildə fantastik bir ssenari kimi görünən şeyin 2021-ci ildə bir reallığa çevrildiyi ortaya çıxdı. Nəqliyyat infrastrukturunun qurulması və inkişafı Cənubi Qafqazda iqtisadi inkişafa müsbət təsir göstərəcəkdir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Agenzia Nova agentliyinə verdiyi müsahibəsində deyib.

Ceyhun Bayramov: "Yeni nəqliyyat xətti Azərbaycanın əsas hissəsini təxminən 30 ildir Ermənistan tərəfindən blokada altında qalan Naxçıvanla birləşdirəcəkdir.

şəkildə həyata keçirilməsidir. Bu, bölgədə davamlı sülh, təhlükəsizlik, sabitlik və rifah qurmağın yeganə yoludur".

"Xoşbəxtlik olmazdı, amma bədbəxtlik kömək etdi" deyiminin hər zamankından daha aktual olduğu zaman budur. Ermənistanın tranzit ölkə olmaq və Rusiya, Türkiyə və İran bazarlarına birbaşa çıxışı üçün misilsiz bir şans var. International Alert hesabətində Ermənistan ilə Azərbaycan arasında mümkün yük dövriyyəsi ildə 1 milyon ton yük olaraq qiymətləndirilib.

Seçki, nə seçki

Ermənistan parlamenti bu həftə hərbi vəziyyəti ləğv etdi. Əsas səbəb yaxınlaşan erkən parlament seçkiləri idi. Qeyd edim ki, müxalifət rejimin ləğv edilməsini dəfələrlə tələb edib, lakin hakimiyyət bu addımı atmırdı. Baş Qərargah rəhbərinin kreslosu ətrafında qalmaqal Paşinyanın əllərini bağladı. Müxalifət, hakimiyyətin Paşinyan üçün impiçment prosedurunun başlamasından qorxaraq bu addımı atmaq istəmədiyini iddia etdi. İkinci Qarabağ müharibəsindən sonra Paşinyanın mövqeyi xeyli sarsıldı, lakin müxalifət bütün səylərə baxmayaraq çox sayda insanı küçələrə çıxara bilmədi, etiraz hərəkatı boğuldu və Paşinyan yenidən özünə arxayın oldu. Erməni politoloqları da bu barədə danışirlar.

Grant Mikaelyan, Gazeta.Ru-ya verdiyi müsahibədə: "Həqiqətən, Paşinyanın mövqeləri güclən-

di. Seçicilər cəhətdən gücləndiklərini deməzdim, belə bir inam yoxdur, amma ən azından müxalifətlə qarşıdurma cəhətdən bu güclənmə göz qabağındadır. Bu gün müxalifətin parlamentin qarşısındakı çadır düşərgəsini bağladığını görürük. Bu, düşərgənin bütün bir ayı parlamentin yanında yerləşməsinə baxmayaraq məqsədlərinə çatma bilməməsinin bir təsdiqidir. İnsanları effektiv şəkildə hərəkatə gətirə bilmədilər, konkret hədəflər qoydular və onlara nail ola bilmədilər"

Paşinyan erkən seçkilər barədə qərarı ələ-belə vermədi. Bu, yeni bir legitimlik təchizatı qazanmaq üçün bir şansıdır. Paşinyanın qazanma şansı olduqca yüksəkdir. Son anketdə iştirak edənlərin 33 faizindən çoxu hakim "Mənim Addımım" partiyasına səs vermək niyyətindədir. Müxalifət partiyaları, koalisiyada birləşsələr də 11 faizdən bir qədər çox səs qazanacaqlar, lakin hər iki tərəfə qarşı olan daha çox sayda seçici var və bu insanların dəstəyini almaq vacibdir. Hər halda, müxalifət üçün bu, heç olmasa mövqelərini gücləndirməyə çalışmaq şansıdır, baxmayaraq ki, hakimiyyət uğrunda mübarizənin bu hissəsində Paşinyan müxalifəti üstələyir.

Paşinyan erkən seçkilərə razı oldu, lakin eyni zamanda müəyyən müxalifət dairələrinin ümid bəslədiyini kimi təslim olmadı, o, iqtidarda olan "Mənim Addımım" Partiyasının seçki siyahılarına rəhbərlik edəcək. İndi müxalifətin seçkiqabağı yarışın hazırkı lideri ilə rəqabət edə bilməsi üçün açıq bir siyasi proqrama ehtiyac var, amma belə bir proqram yoxdur.

Bu həftə qeyri-sistemli müxalifət olan Vətənin Qurtuluşu Hərəkatından olan bəzi partiyaların liderlərinin görüşü baş tutdu, bu görüşdə Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyanla yanaşı Daşnaksütyun partiyasının nümayəndələri də iştirak etdilər. Koçaryanın Daşnaksütyunla ittifaqa razı ola biləcəyinə dair söz-söhbətlər var, ancaq bu partiyanın populyar olmaması səbəbindən bunun ehtimalı azdır. Koçaryan böyük siyasətə qayıtdığını açıqladı və onun üçün yaz seçkiləri əslində geriye dönmək üçün son şansıdır. Koçaryan indi



Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb

<https://www.youtube.com/watch?v=8Y8ZJEv0mHc>

ən yaxşı siyasi formada deyil və hətta digər partiyalarla mümkün ittifaqın da son nəticəyə güclü təsir göstərəcəyi ehtimalı yoxdur.

Təbii ki, müxalifət birləşməyə çalışacaq, amma bu günə qədər Ermənistanın siyasi xəritəsində Paşinyan partiyası üçün həqiqətən real rəqib yoxdur və belə bir qüvvənin iyundan əvvəl meydana çıxma ehtimalı çox azdır. Bu arada Paşinyan yeni bir Seçki Məcəlləsinin layihəsini təklif edərək başqa bir gediş etdi. Bu reyting sisteminin rədd edilməsidir. Reytingli səsvermə, seçicilərin birdən çox namizəd seçmək üçün sıralanmış bülletəndən istifadə etdikləri bir seçki səsvermə sistemidir.

Rüstəm Badasyan, Ermənistanın ədliyyə naziri: "Ermənistan kimi bir ölkə üçün nisbi sistem daha uyğundur, bunu beynəlxalq səlahiyyətli təşkilatların çoxsaylı hesabatları və hesabatları sübut edir".

Seçki Məcəlləsinə Nikol Paşinyan tərəfindən elan edilmiş dəyişikliklər hakim blokun seçkilərdə inzibati resurslardan istifadə qabiliyyətini müəyyən dərəcədə azaldı, eyni zamanda Paşinyanın rəqiblərini reyting sistemində əlavə səs toplamaq şansından məhrum edəcəkdir.

Mütəxəssislər reyting siyahılarının regional partiyalar üçün faydalı olduğuna inanırlar. "Maariflənmis Ermənistan" da "Çiçəklənən Ermənistan" kimi qismən regional xarakter daşıyır. Bəzi bölgələrdə də qazana bilərlər. Çox güman ki, hakimiyyət adı çəkilən siyasi qüvvələrin bu fürsətdən məhrum edilməsində maraqlıdır. Mütəxəssislər sistemin dəyişdirilməsindən Paşinyanın özünə sərəfəli olmadığını əmindir, hesab olunur ki, o, tərəfdarlarının təzyiqi altında hərəkat edir.

Politoloq Armen Badalyan: "İstənilən hökumət mövcud seçki sistemindən faydalanır ki, bu da əlavə mənbələr - inzibati, maliyyə cəlb etməyə imkan verir. Proporsional sistem fayda gətirmir, çünki səsvermənin nəticələri saxtalaşdırma olmadığı təqdirdə onun (baş nazirin) reytingindən asılı olacaqdır"

Ermənistanda seçkiqabağı yarış yeni başlayır.

Elçin Bayramlı



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

30 mart

FIFA Ronaldonu cəzalandıracaq?

FİFA Portuqaliya millisi-nin və "Yuventus"un futbolçusu Kristiano Ronaldonu cəzalandıra bilər. Qol.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, buna dəbək 36 yaşlı hücumçunun DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunda Serbiya ilə görüşdə aqressiv davranmasıdır. Sözügedən qarşılaşmanın 90+3-cü dəqiqəsində onun təmiz qolu hakim tərəfindən qeydə alınmadığı üçün Ronaldo referiyə sərt şəkildə etirazını bildirib, hələ oyun bitmədən kapitanlıq sarğısını yerə tullayaraq, paltar dəyişmə otağına getmişdi. Nəticədə hakim onu sarı vərəqə göstərmişdi. Xəbərdə qeyd olunur ki, dünyanın ali futbol qurumu Ronaldonun belə hərəkətlərini "hücum və ya zorakı" davranış kimi qəbul edərək, cəzalandıra bilər. Hazırda məsələ FİFA İntizam Qanunlarının 11-ci maddəsi üzərindən araşdırılır. Əgər oyunçu cəzalanarsa, 1 və ya 2 matçı buraxacaq.

Qeyd edək ki, Serbiya - Portuqaliya görüşü 2:2 hesablı heç-heçə ilə başa çatıb.



QARABAĞ AZƏRBAYCANDIR!

Honda: "Bu gün Bakıdayam, sabah isə kim bilir harada"



"Yeni çağırış axtarırdım və Bakını seçdim. Mənə oynamaq lazım idi. Biz çempion olmağa çalışırıq". Bu sözləri "Neftçi"nin yeni transferi Keisuke Honda "La Gazetta dello Sport"a müsahibəsində deyib.

"Neftçi"yə keçidi haqda danışan Yaponiya millisinin keçmiş üzvü paytaxt təmsilçisinə pul və ya karyera üçün gəlmədiyini bildirib: "Mənə özümü göstərmək üçün həmişə yeni stimullar lazımdır. Bu, karyera məsələsi deyil. Karyera barədə gənc ikən düşünürdüm. Pul məsələsi də deyil. Mən yalnız öz ehtirasım, futbol arxasınca düşmüşəm. Çoxları "Keisuke qurtarıb" deyir. Mən yalnız problemlər barədə düşünür və sevdiyim işi görürəm. Bu gün Bakıdayam, sabah isə kim bilir harada". (report)

Xatırladaq ki, 36 yaşlı yarımmüdafiəçi "Neftçi" ilə mövzünün sonuna qədər müqavilə imzalayıb.

**Keçmiş
məhkumdan üç kiloqramdan
artıq narkotik vasitə
götürülüb**





Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Hüseynli İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarış zamanı ondan 760 qram heroin, 1 kiloqram 585 qram mariyuana və 980 qram metamfetamin aşkarlanaraq götürülüb. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Marsdan yeni fotolar gəlir - buzlu qum təbəqələri...

ABŞ-ın Milli Aviasiya və Kosmik Təhqiqatlar Agentliyi (NASA) sosial media hesabında Marsdan çəkilən yeni fotoları təqdim edib. SİA xəbər verir ki, Marsdakı araşdırmalarına davam edən NASA-nın yayımladığı fotoşəkildə planetdəki buzlu qum təbəqələri aydın görünür. Buzlu təbəqələrin sahəsi Marsın şimal düzənliklərinin yüksək enliklərində 5 kilometr ərazini əhatə edir. Şəkildə yer alan digər cizgilərin isə mövsümi səbəblərdən dolayı olduğu bildirilib. Fevral ayında kosmik gəmidə xüsusi kamera ilə çəkilən fotoşəkildə buzların əriməsi nəticəsində əmələ gələn formalar da göstərilir.

Qeyd edək ki, NASA "Perseverans" aparatını ötən il iyunun 30-da Marsa yollayıb. Aparat 7 ay müddətinə 470 milyon kilometrlik məsafəni qət etdikdən sonra 2021-ci il fevralın 20-də Marsa enib. Bütün bu proseslər üçün 3 milyard dollara yaxın vəsait xərcləndiyi bildirilir. "Perseverans"ın 2 il Marsda qalacağı planlaşdırılır.



Koronavirus necə yayıldı?- ÜST açıqladı!

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusun insana keçməsi ilə bağlı yekun hesabatını hazırlayıb. SİA-nın məlumatına görə, hesabatın rəsmi versiyası yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Hesabatda SARS-CoV-2 virusunun insana yoluxmasının 4 mümkün ssenarisi təqdim olunub. Belə ki, koronavirusun yarasadan digər növün vasitəsilə insana keçməsi "böyük ehtimal" kimi nəzərə alınıb. Yarasadan birbaşa insana keçid ssenarisi ikinci dərəcəli ehtimal qəbul olunub. Bununla belə, qida məhsullarından yoluxma nəzəriyyəsi "kiçik ehtimal" kimi təqdim olunub. Nəhayət, bu virusun laboratoriyadan sızması "çox az ehtimal" olunub.

Qeyd edək ki, yeni növ koronavirusun yaranması və insanlara keçməsinin araşdırılması üçün ÜST-ün bir qrup eksperti yanvarın 14-dən fevralın 9-dək Çinin Uhan şəhərində araşdırmalar aparıb.

Avtomobildən oğurluq edən tutuldu

Oğurluqda şübhəli bilinən Lənkəran rayon sakini O.Quluzadə saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də rayon ərazisində bir avtomobildən içərisində 2015 manat və sənəd olan pulqabı oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş O.Quluzadə saxlanılıb.



Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.**

**Şəhadətnamə: № 022492
http://www.ses-news.az
http://www.sesqazeti.az
E-mail: ses@sia.az
Tel:598-33-90 Faks:493-11-62**

**Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.**

Qəzet "Səs" in komputer mərkəzində yayılır, səhifələnilir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzərTAc, SİA informasiya agentliklərinin
məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600**